



ÜSAVAT

www.musavat.com

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 4 mart 2019-cu il Bazar ertəsi № 50 (7220) Qiyməti 60 qəpik

Xəbər

Fərmandan sonra bankların kredit siyaseti yumşalacaq - vətəndaşlara müjdə

yazısı sah.6-də

Gündəm

Liderlər görüşə razılıq verdilər, bəs sonra?



Ermənistan rəhbərliyinin radikal ritorikası konstruktiv dialoqu mümkünəzədir; "Aprel sindromu" təkrarlanı bilər

yazısı sah.9-də

Paytaxtda "Kənddən şəhərə!" Novruz yarmarkaları açıldı - ünvanlar və qiymətlər

yazısı sah.3-də

Fəzail Ağamali:

"Təbriz stadionunda səslənən çağırış və şüurlar zaman gələcək, meydanlarda eşidiləcək"

yazısı sah.12-də

Bayılda son durum: sakinlər qərar gözləyirlər

yazısı sah.14-də

Deputatın Qarabağla bağlı birgə mitinq təklifi dəstəkləndi

yazısı sah.4-də

Rusiya-Belarus kimi Türkiye-Azərbaycan ittifaq dövləti yarana bilər

yazısı sah.12-də

Məktəbli hansı yaşda mobil telefon gəzdirdə bilər - pediatrdan xəbərdarlıq

yazısı sah.13-də

Restoran və kafelərin mətbəxində nələr baş verir - şok detallar

yazısı sah.15-də

Müşahidə kameraları haralarda quraşdırıla bilməz?

yazısı sah.14-də

Futbolda qaydalar dəyişdi - siyahı

yazısı sah.14-də



Hadi Rəcəbli:
"Axı mən nayı pís və əsassız danışmışam?"

yazısı sah.7-də

İRƏVANIN TİFLİS TƏLASI, PUÇ OLAN BAKI ÜMİDLƏRİ

Tale ortaqları işgal ortaqlarına qarşı; gürcü prezidentdən antierməni gedisi; Bakıda Ermənistani işgalçi adlandıran Gürcüstan dövlət başçısı İrəvana hansı mesajı aparır?..



yazısı sah.8-də

Ziya Məmmədovun yarım milyardlıq beton yolu batan yola necə döndü... - reportaj

Sabiq nazirin 30 il zəmanət verdiyi Bakı-Rusiya yolunun hər iki istiqaməti darmadağındır; nə sürmək, nə də qəzədan sığortalanmaq mümkündür; yeni pullu yol isə 2021-də hazır olacaq...

yazısı sah.10-də



İsa Yaşar Tezel:
"Bu seçkinin qalibi biz olacaq"

yazısı sah.11-də



Bako Saakyan da xəin Fəxrəddin Abbasov kimi Bakıya gətirilə bilər

yazısı sah.5-də

4 mart 2019



"Nə baxırsan" iradına görə bıçaqlaşma - 18 yaşlı gəncə 9 il cəza istənildi

Xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqdə ittihəm edilən gənc hakim qarşısına çıxarılib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2002-ci il təvəllüdü Namiq Axyanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmə iclasında dövlət ittihəmçisi çıxış edib. Prokuror Namiq Axyanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib. N.Axyanovun vəkili Gülsən Süleymanova müdafiə çıxışı edib. Vəkil bildirib ki, Namiq Axyanova qarşı irəli sürülmüş ittihəm kifayət qədər ağırdır.

Müdafıəci bildirib ki, N.Axyanov cinayət əməlinə zərər-çəkmisin qanunsuz hərəkətlərinin nəticəsində töredib. Vəkil bildirib ki, N.Axyanov cinayət əməlinə töredən zaman 18 yaşı tamam olmayıb: "Namiq marketə getmek üçün məhələyə çıxbı. Əvvəlcədən tanımadiği 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilerək Namiq Axyanovu "nəye baxırsan" iradını bildirək onuna mübahisə edib. Heç bir sebeb olmadan, xulqanlıq niyyəti ilə Axyanova sataşan onlar olub. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamile zərbə endirib ve oradan uzaqlaşıb. Namiq Axyanov evə gedib və anası da onun bədənindəki xəsarətləri görüb. Onun bədənindəki xəsarətlərin fotoları da var. Namiq işə gedə bilmədiyi üçün həmin fotoları çəkərək müdürüne göndəribmiş. Cinayət işi materiallarında həmin fotolar var və xəsarətlər aydın şəkildə görünür. Digər şəxslər məsuliyyətə cəlb edilməyib. Amma 18 yaşlı Namiq 9 il cəza istənildi. Bu yaşda bir uşaqa belə ağır cəza istəmək onun həyatını mehv etməkdir".

Məhkəmə təqsirləndirilən şəxse son söz üçün vaxt verib. Məhkəmə iclası martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Namiq Axyanov Cinayət Məcəlləsinin 126.2.4-cü (xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa qəzər vurma) maddəsi ilə təqsirlə bilinir. Bildirək ki, Namiq həbsdə deyil. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

□ İlkin MURADOV,
Musavat.com

**Abunə daha sərfəlidir -
"Yeni Müsavat" abunə kampaniyasını davam etdirir**



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmaqla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

Kösklərdən alınan qəzeti bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzeti bir nüsxəsi isə sizə daha ucuz - 48 qəpiyə başa geləcək.

Aylıq abunə - 12 AZN

3 aylıq - 36 AZN

6 aylıq - 72 AZN

Abunə yazılıqla üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşımaya Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bundan başqa "Qaya" Mətbuat Yayımları ilə də abunə yazılıla bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96

Aprel şəhidimizin anası vəfat etdi

Türkiyə öz qırıcı təyyarəsini istehsal edəcək

Türkiyə 2023-cü ilden etibarən ilk yerli döyuş-qırıcı təyyarəsinin istehsalına başlayacaq. Virtualaz.org yerli KİV-ə istinadı bildirir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib. O, təyyaronın "Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ" (TUSAŞ) tərəfindən hazırlanacağını bildirib.

"2026-cı ildə təyyarəmizi göylərdə görmək mümkün olacaq, 2031-ci ildə isə təyyare inventarına daxil ediləcək. Beləliklə, Türkiyə Amerika Birleşmiş Ştatları, Rusiya və Çindən sonra 5-ci nesil döyuş təyyarəsi istehsal edən ölkələr arasında yerinə alacaq", - deyə F.Oktay bildirib.

Xatırladaq ki, Türkiyənin öz qırıcısını yaratmaq planı 2017-ci ildən məlumdur.

9-cu sinif şagirdləri üçün imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumiyyətli müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Dünən ümumilikdə 37434 şagirdin imtahanı verəcəyi nəzərdə tutulurdu.

İmtahan saat 11:00-da başlayıb. IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumiyyətde 84 imtahan mərkəzi ayrılib. İmtahanda 37434 (Bakı şəhəri Yasamal rayonunda 2837, Binaqədi rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454, Pirallahi rayonunda 386, Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi-müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılib.

2016-ci ilin aprel döyuşlərində şəhid olmuş Təbriz Əsgərovun anası Kifayət xanım vəfat edib. Musavat.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı journalist Aida Eyvazlı paylaşır.



"Təbriz Əsgərov xüsusi təyinatlı idi. "Gecə canavarı" deyirdi. 2016-ci ilin aprelində qələbə şərbətini başına çəkəndən sonra, Taliş yüksəklikində qəhrəmanlıqla həlak olan şəhidlərimizdəndir. Onun evine Şəmkirin Morul kəndində gedəndə anası ilə görüşümoxluq oldu. Uca boylu Kifayət xanımı Burla xatuna bənzətməmişdən. DANIŞMAMISDI... ", - deyə Aida Eyvazlı yazıb.

Allah rəhmət eləsin!



Xaricə işləyən siyasetçilər kimdir...

Ermenistanın baş naziri Nikol Paşinyan Tehrana sefəri zamanı erməni icmasının nümayəndələri ilə görüşündə "siyasi fəaliyyətə məşğul olan xarici agentlər" barədə danışıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın belələrini "geri əvvirməyə" çağırıb. Onun sözlərinə görə, bir sıra siyasi xadimlər ölkə vətəndaşı olmaqdan daha çox xarici agentlərdir.

Aydın məsələdir ki, Paşinyan keçmiş rejimin nümayəndələri ni nəzərdə tutur və onların Rusiya agenti olmasına eyham vurur. Çünkü keçmiş rejimin Rusiya ilə sıx əlaqələri və göstərişləri Moskvadan aldığı məlum məsələ idi. Təsadüfi deyil ki, Nikol Paşinyanın sözlərinə də məhz hazırda müxalifətdə olan Respublika Partiyasından reaksiya veriblər.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri və Respublika partiyasının sözçüsü Eduard Şarmazanov Paşinyanın həmin agentlərin adlarını açıqlamağa çağırıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları baş nazirin kimləri nəzərdə tutduğunu tələb etməlidir.

"Xarici agentlər dövlətin daxilində "troya atlarıdır". Hər bir normal ölkədə milli təhlükəsizlik baxımından bu deyilənlərin konkret nəticələri olmalıdır. Və ictimaiyyət bilməlidir ki, xarici agentlər kimdir. Amma Paşinyanın dediklərindən 2 gün keçədə, nə onun özü, nə ətrafi heç kimin adını çəkməyib" - Şarmazanov deyib.

Onun sözlərinə görə, Paşinyan daha parlamentin tribunasından şayiələr buraxan müxalifəçi deputat deyil, dövlətin faktiki rəhbəridir. Təbəciliyində güclü strukturları, xüsusi xidmət orqanları var. "O deməlidir ki, səhəbət kimdən gedir. Əks halda, bu, növbəti populizm, yalan donos, biabırçı demaqogiya olacaq" - Şarmazanov əlavə edib.

Bu gün Bakıda

10° isti olacaq

gün Bakıda
və Abşeron
yarımadasında havanın
deyişkən buludlu olacağı,
arabır tutulacağı, osason
yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Departamentiñən Musavat.com-a
verilən məlumatata göre, martın 3-dən 4-na keçən gecə bəzi yerlərdə cıskın yağış
yagacığı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi gündüz cənub-sərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadandır. Yüksək 766 mm civə süntü təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında müşahidə ediləcək hava proqnozuna gəlincə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° saxta, gündüz 4-9° isti təşkil edəcək.



Buşehr AES fəaliyyətini dayandırıdı

Iranın Buşehr Atom Elektrik Stansiyası (AES) təmir və yanacağın dəyişdirilməsi məqsədilə müvəqqəti olaraq söndürülüb. Musavat.com Trend-ə istinadən xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhrəz Kamalvəndinin sözlərinə görə, programma əsasən Buşehr AES bazar ertəsindən etibarən 2 aylıq müddətə ümumi elektrik şəbəkəsindən çıxarılib.

B.Kamalvəndi əlavə edib ki, proses İranın Atom Enerjisi Təşkilatı ilə Energetika Nazirliyi arasında əlaqəli şəkildə həyata keçirilib: "Əlbəttə, bu işin yayda həyata keçirilməsi dəyər yaxşı idi. Lakin yayda pik vaxtlarda elektrik kəsintisinin qarşısını almaq məqsədilə illik təmirlər az istehlaklı vaxtla, yəni mart aprel aylarına salınıb".

Son vaxtlar İranın Atom Enerjisi Təşkilatının rəsmiləri xarici valyutanın bahalaşması ilə əlaqədar Buşehr AES-nin xərclərinin artması ilə bağlı xəbərdarlıq ediblər. İran parlamenti ötən heftə Buşehr AES-maliyyət xərclərinin təmin olunması ilə bağlı qərar verib.

Məlum olduğu kimi, martın 2-dən etibarən Novruz bayramı ilə əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ile Bakı Şəhər İcra Hakimiyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün keçiriləcək Novruz yarmarkaları açılıb.

"Kənddən şəhərə!" brendi altında təşkil olunan yarmarkalar əhalinin bir sırə ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də səni qiyət artımının qarşısının alınması məqsədile, dövlət başçısının göstərişi əsasında keçirilir. Kənd təsərrüfatı naziri İnam Kərimov şəxsən bu yarmarkalara baş çəkərək, işin gedisi ilə tanış olub, müvafiq təşəvvüs verib.

Yarmarkanın necə təşkil olunmasını, əhalinin marağını, satışa çıxırları məhsulların qiymət və keyfiyyətini öyrənmək üçün "Yeni Müsavat"ın müxbiri Nizami rayonu, Qara Qarayev prospekti 55/57 ünvanında təşkil olunan yarmarkaya baş çəkib.

Qeyd edək ki, Nizami Rayon İcra Hakimiyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə yarmarka yüksək seviyyədə, qapalı məkanda təşkil olunub, səliqə ilə piştəxtalar düzünlüb, məhsulların üzərində qiymətlər eks olunub. Həmçinin satıcılar vahid geyim forma ilə təmin edilib. Qida Təhlükəsizliyi Agentliyinin eməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirler. Burada et və süd məhsullarından, meyvə-tərəvəzə, quru meyvələrdən qərzəklili məhsullara qədər hər növ kənd təsərrüfatı məhsulu tapmaq mümkündür. Yarmarkada ölkənin müxtəlif rayonlarından gətirilən 100-e yaxın çeşidde kənd təsərrüfatı məhsulların bazar və marketlərlə müqayisədə ucuz əhaliyə təqdim olunur.

Yarmarkanın girişində kiçik bir çadır da diqqətimizi çəkdi. Çadır milli ornamentlərə bəzədilib, yerinə milli naxışlarla toxunmuş qədimi kilimlər serilib, döşəkçələr qoyulub. Milli geyimli xanımlar isə burada sac asıl, göy qutabı bisirir, yarmarkaya gələnlərə satırlar. Qutabin bir ədədi 50 qəpiyədir. Yarmakanın girişində isə "Azərcəy" şirkəti kiçik bir stand quraşdırıb və orada həm səticilər, həm də yarmakanın işçilərinə gün ərzində pulsuz çay verilir, soyuq havada işleyənlərə xidmət göstərilir.

Qiymətlərə gəlince, Novruzun simvolu olan səmənilərdən başlayaq. Bazaar müxtəlif dizaynda səmənilər düzünlüb, qiyməti isə 3 manatdan başlayır, 10 manata kimi yüksəlir. Novruz süfrəsinin simvolları olan qərzəklilik qoz və findığın 1 kilogramının qiyməti 5 manatdır, badam 20 manat, Antep fistığı 23 manat, şabalıd 6-7 manat, iydə və innab 6 manat, xurmanın kilogramı 10 manat, alça qurusu və ərik qurusu keyfiyyətdən asılı olaraq 6-12 manat, kişmiş 6 manatdan başlayan qiymətlərlə satılır. Qoz ləpəsi 11 manatdan başlayır, 16 manata qədər keyfiyyət uyğun olaraq deyir. Findığ ləpəsi isə 14-18 manat arasıdır.

Paytaxtda "Kənddən şəhərə!" Novruz yarmarkaları açıldı

Martın 16-dək şənbə-bazar, martın 16-dan isə bayrama kimi hər gün işləyəcək - ünvanlar...



sında dəyişir.

Meyvelər gəlince, almanın 1 kilogramının qiyməti 50 qəpikdən başlayır, narıngi 1.80 manat, portağal 1.50 - 1.80 manat, kivi 3 manat, banan 2.80 manat, armud 2 manat, nar 1.50-3 manat arasında təklif olunur. Tərəvəzlər də market və dükənlər nisbətən daha ucuzdur. Kartofun kilogramı 60-70 qəpikdən başlayır, soğan 50 qəpiyə təklif olunur, köküñ kilogramı 30 qəpik, kələm 30 qəpik, pomidor 2-3 manat, xiyar 2.50-3 manat, boranının kilogramı 1.20 manat, göbələyin kilogramı isə 3.50 manatdan satışa çıxırlar.

Yarmarkada et satışı da həyata keçirilir. Mal ətinin kilogramı 9.50 manat, quzu ətinin kilogramı isə 11 manata təklif olunur. Fabrik yumurtasının 1 ədədi 12 qəpiyə, kənd yumurtası isə 20 qəpiyədir.

Süd məhsullarına gəlince, nehrə yağıının kilogramı 11 manata, kərə yağı 12 manata, şor 3.50 manat, qaymağın 1 kilogramı 4.50 manat, pendirlər 4-6 manat arası qiymətlərlə satışdır. Yarmarkada Dövlət Ağrar Ticaret Şirkəti "Kənddən Şəhərə" brendi ilə istehsal etdiyi məhsullar da satışa çıxarılb və bu məhsullar da qiymətinə görə, müyyən qədər ucuzdur.

Nizami rayon sakinlərinin yarmarkaya marağı da qənaət-bəxş idi, insanlar gəlib qiymətlərlə tanış olur, bayram bazarlığını öncədən etməyə çalışırlar. Həmsöhbət olduğumuz alıcılar

xin və əlverişli yerdə olmalıdır.

Həmçinin bu yarmarkalar ümumi ərzaq bazarında bolluq yaradaraq bahalaşmanın da qarşısını ala bilər. Alıcılar arzu edir ki, ölkənin müxtəlif regionlarından fermerlər öz məhsullarını birbaşa yarmakalara getirsinlər, həm qiymətlər daha ucuz başa gəlsin, həm də çeşid çox olsun.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzəret tədbirlərini davam etdirir. Bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva "Yeni Müsavat" açıqlamasında verib. O, bildirib ki, bu məqsədə Novruz bayramı münasibətlə keçirilən kənd təsərrüfatı məhsullarının

satış-yarmarkalarında kənd təsərrüfatı məhsullarının qida təhlükəsizliyi standartlarına uyğunluğu, təhlükəsizlik və keyfiyyət göstəriciləri Agentliyin təbəliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mobil laboratoriyalarında yoxlanılacaq. Məhsullar yalnız laboratoriya yoxlamasından keçidkən sonra satışa buraxılacaq.

Bakıda 14 ünvanда keçiriləcək yarmarkaların ünvanlarını da təqdim edirik:

- Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısında rəhbəri Aysel Fərziyeva "Yeni Müsavat" açıqlamasında verib. O, bildirib ki, bu məqsədə Novruz bayramı münasibətlə keçirilən kənd təsərrüfatı məhsullarının

- Narimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı);

lərlə qarşılıqlı ehtiram və daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqdır. Eyni zamanda, biz münasibətləri dəha da genişləndirməyə çalışırıq. Hesab edirik ki, İranın qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi qonşu ölkələr və dünya ölkələri arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayıcaq. SSRİ dağılıması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik eldə etməsinin ardınca İran və Ermənistan arasında qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub. Ermənistan baş nazirinin İranə səfəri bu əlaqələr və İranın öz xarici siyasetində bütün şimal qonşu ölkələrlə bağlı yürütüldüyü siyaset çərçivəsində baş tutub".

İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib ki, iki qonşu ölkələr müstərek adət-ənənə və mədəniyyətə, məzheb oxşarlığına malikdir: "Azərbaycan müstəqillik eldə etdikdən sonra davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. Hər iki ölkənin rəsmilərinin diqqəti əlaqələri müxtəlif sahələrdə daha da inkişaf etdirməyə yönəlib və yönələcək".

İran XİN Paşinyanın səfəri zamanı plakat qalmaqlına münasibət bildirib

"Ararat" idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuləldilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir". Bunu ONA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhrəm Qasimi bildirib.

B.Qasimi deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın "Ararat" idman kompleksində Dağılıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuləldilməzdir".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair siyasetinin həmşəki kimisi şəffaf və aydın siyaset olduğunu, dəyişmədiyi vurğulayıb: "Münaqişə beynəlxalq prinsiplər əsasında və danışq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla münasibətlərinin Qara-



ilahi din mənsubları, o cümlədən ermənilərin İranda dinc yaşadığına görə fəxr edirlər. Onun sözlərinə görə, bu gün də İran Konstitusiyasına əsasən erməni, zərdüşt və yəhudü icmalarının deputatları İran parlamentine təmsil olunurlar. Ermənistan baş nazirinin Tehrana son səfərine münasibət bildirən B.Qasimi İranın bütün qonşularına münasibətə şəffaf və aydın siyaset yürütdüyü söyləyib: "Biz qonşu ölkə-

uzun əsrlərdən bəri müxtəlif

Ta qədimlərdən bəri insanların, dövlətlərin heç bir halda bağışlamadığı, on ağır formalarda və haqlı olaraq cezalandırıldığı bir cinayət var - vətənə xəyanət etmək. Məsələnin mənəvi tərəfləri də ağırdır, hüquqi tərəfləri də...



Elşad MƏMMƏDLİ

nə çevrilib edirsinə, cəza və qınaqlar da daha ağır olur.

Dövlətinə, xalqını satanları heç bir normal adam, normal təşkilat müdafiə etmir və edə bilməz.

Nə qədər ağır olsa da, Azərbaycanın müstəqillik tarixində 3-5 nəfər xəyanətkar ortaya çıxaraq, düşmən dəyirmanına su töküb, Ermənistən agentinə çevirilməklə öz dövlətinə qarşı cinayət xarakterli əməllərə yol verib.

Bunlardan biri də Fəxrəddin Abbasovdur. O Fəxrəddin ki, 2018-ci ilin iyulunda Səbəylə rayon məhkəməsi tərəfindən onun haqqında cinayət işi açılmış ve barəsində həbs qərarı vermişdi. Bu xəyanətkarın törətdiyi əməllərə qarşısında cavab vermesi mütləq idi, o, beynəlxalq axtarışa verildi və 2018-ci ilin sentyabrında Rusiyada saxlanıldı. Dövlət Təhlükəsizliyi Xidmeti (DTX) isə bir neçə gün önce F.Abbasovu Rusiyadan Azərbaycana deport edilib göndərilərkən elə hava limanındakı qandaladı.

Bu adam bilərkədən, müharibə şəraitində olan Azərbaycan dövlətinə və xalqına qarşı on ağır cinayətlər törədib. O, Cinayət Məcelləsinin 281.2 (Dövlət eleyhinə yönələn açıq çağrıqlar) və 283.1-ci (Milli, irqi nifret və düşməncili-

Vətən xainləri bağışlamır - milliyyəti olmayan Fəxrəddin Abbasov

yin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə təqsirləndirilən şəxs kimi məsliyyətə cəlb edilib.

Rəsmiyətdə soyadı Abbasov olan, amma özünü Aboszoda kimi təqdim edən bu kimliyindən bixəber uzun ilədir. Ermənistən xüsusi xidmət orqanlarının agenti kimi Rusiyada məskunlaşmış, Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı iş aparırdı, dövlətimizin parçalanması yönündə aqıq çağrıqlar edirdi. Ermənistən xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və küləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımında qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütünlüyü eleyhinə etdiyi çağrıqlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırılmaları davam etdirilir.

Belə bir yaramazın müdafiəsinə təbii ki, ağılı başında olan kimse cəhd belə etməz. Amma bəlli ki, ağılı başında olsada, kendisi anti-Azərbaycan qüvvələrinin əlində olan, xaricdə məskunlaşan bəziləri - bu səraya satqılıqlı prioritet seçən Leyla Yunus, vətən xaini Ələkərim Hümbətov kimiləri də da-

Beləsini nə hansısa din bağışlıyır, nə xalq, nə də qanun. Ömürlük adı da üstündədir - xain, erməni agenti...

DTX-nin rəsmi məlumatında da qeyd edilir ki, F.Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistən xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və küləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımında qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütünlüyü eleyhinə verdi. Rusiyada müxtəlif konfranslar keçirərək, vətəndaşı olduğu Azərbaycan deport edilib göndərilərkən elə hava limanındakı qandaladı.

Youtube-də, google-də bu adamın adı ilə axtarış verin, şahidi olacaqsınız ki, hansı iyrəncilikləri edirdi. Azərbaycan xalqına, dövlətinə qarşı açıq nifret püşkürdü bu adam.

xildir - onun həbsinə müxtəlif rənglər verib, öz çirkin maraqları üçün istifadə etməyə çalışacaqlar. Artıq bu sırtlıqların ilkin işartilari görünməkdədir. Hətta bəziləri utenmazcasına onu "alim" kimi sıriyır, saxlanımasını guya etnik azlıqlara təzyiq kimi qələmə verməyə çalışırlar.

Eyni ilə erməni mətbuatı, lobbi təşkilatları da bu cür iddialar irəli sürməklə, öz agentlərini "qorumağa", onun murdar adının beynəlxalq təşkilatların hesabatlarına düşməsinə çalışırlar.

Azərbaycana qarşı kampaniya aparmaq üçün marita yatanlar da bundan yararlanmağa çalışırlar. Amma bunlar bəhsdir. Ən azı o sebəbdən ki, F.Abbasova heç zaman, heç bir yerde etnik mənsubiyətine görə təqib olmayıb, o, hətta bir vaxtlar Azərbaycanın dövlət strukturlarında çalışıb, heç bir problem də yaşamayıb. Sadəcə, özünü Ermənistən xüsusi xidmət orqanlarına teslim edib, Azərbaycana qarşı cina-

yətlər törədib. Məsələ bu qədər sadədir.

Onun cinayət əməllərinə etnik don geyindirmek eslinde azlıqla olan xalqların da hey-siyyatına toxunmaqdır. Bir canini, xaini etnikliyə yönəltmək bu dəyərli, sedaqlı millətlərə həqarətdir.

Bu adam separatçı moduna da gire bilməz. Onun hansı bazası, dəstəyi var ki, bir separatçı da olsun! F.Abbasovun Ermənistanda agenti və vətən xainidir. Aldığı təlimatlar üzrə də belli texribatçı cinayətləri göstərib. İdeyası, qayəsi ancaq bundan ibarət olub. Milliyətdən asılı olmayaraq, hər hansı bir şəxs vətəndaşı olduğu Azərbaycanın parçalanması və dağılma-sına dair çağrıqlar etdiyi anda milli mənsubiyətini itirmiş olur. Əgər F.Abbasov Azərbaycan türkə olsayıdı belə, onu sadəcə bir vətən xanını hesab edəcəkdi xalqımız. Faktiki olaraq Abbasovu hansısa xalqın nümayəndəsi hesab etmək mümkün deyil.

Amma çox təessüflər olsun ki, uzun müddətdir müxalifədə olan və öz dövlətinə qarşı radikal mövqə nümayiş etdirənlər İrana bir söz demirlər. İndi de susublar. Biz mütəmadi olaraq Bütöv Azərbaycan məsesini ortaya qoyanda bunu utopik fərziyyə kimi nəzəre alırdılar. Anlamırdılar ki, hər bir millətin strateji hədəfləri olmalıdır. Həzaman demisəm, indi də təkrar edirəm ki, hədəfsiz millət kompassız gəmi kimidir. Bizim üçün ədalətli status-kvo Bütöv Azərbaycandır. Son hadisələr göstərdi ki, Cənubi Azərbaycandakı 40 milyonluq soydaşımız bu məsələyə susmadı. Son hadisələrdə şüərlər səsləndirmələri, xüsusilə, yüz minlərlə insanın "Qarabağ bizimdir, bizim olacaq!" şüarı İran rejimine sərt şillə oldu. Ermənilər yürüş keçirəndə İranın hakimiyyət orqanları öz arxalarında "biz birlikdəyik" deyə şürə atmışdır.

Bununla ermənilərlə bir yerde olduğunu açıq şəkildə göstərildilər. İran rəhbərliyi Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Biz bəzi məsələlərə göz yummamalıq, Azərbaycan böyük strateji hədəflərinə çatmaq üçün kimsə görə susmali deyil. Artıq sərt şəkildə təpki göstərmək zamanıdır. Zaman da göstərdi ki, bu utopik məsələ deyil. Xalqımız bir yerde problemlərin həllinə üstünləyə getmək iqtidarımdır. Cənubi Azərbaycanda Qarabağ problemi şimaldan heç də az deyil. Kifayət qədər orada təpkilər də göstərilir. Bu məsələdə kifayət qədər gecikmiş. Siz dediyiniz və başqa məsələlərin həyata keçirilməsinin zamanı çatıb".

□ Cavanşir Abbaslı,
"Yeni Müsavat"

Deputatın Qarabağla bağlı birgə mitinq təklifi dəstəkləndi

Tural Abbaslı: "Çox uğurlu və faydalı təklifdir"

Fərəc Quliyev: "Dünyaya göstərmək üçün milyonluq mitinq keçirilsin"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com-a geniş müsahibə verib. O, müsahibəsində iqtidarlı-müxalifəti Qarabağla bağlı böyük bir aksiyasına keçiriləbiləcəyini vurgulayıb.

Sitət: "Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinq həkimiyət də, cəmiyyət də normal qarşılıdı. Amma mitinq dərhal antihökumət aksiyasına keçirdilər və bunun da effekt az oldu. Amma iqtidarlı-müxalifəti Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Mənçə, bu, çox faydalı olar. Təsəvvür edin ki, həkimiyətli-müxalifəti böyük bir aksiya keçirilir, orada YAP-in nümayəndələri, müxalifət partiyalarının təmsilciləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsiన tələb edir".

AĞ Partiya başqanı Tural Abbaslı Q.Həsənquliyevin fikirlərini dəstəklədi: "Çox uğurlu və faydalı təklifdir. Biz həm AĞ Partiya, həm də Qarabağ Komitəsinin həmtəsisçisi olaraq hər zaman bəyan etmişik ki, Qarabağ bizim üçün ümummilli bir məsələdir və bütün siyasi maraqlarımızdan üstünür. Bizlər üçün Qarabağ mövzusunda iqtidar-müxalifət ayırımı yoxdur. Bu mövzuda bir ayırım var - işgəlçi və biz, Azərbaycan xalqı. Mən Qüdrət bəyin bu tə-



Tural Abbaslı

lifini alqışlamaqla yanaşı daha da genişləndirmək istəyirəm. Təklif edirəm ki, Qarabağ Komitəsinin martın 16-sına təyin etdiyi mitinqin həm təşkilatçılarında, həm də təbliğatında iqtidar partiyası da, BAXCP də ya-xından iştirak etsin. Gəlsinlər Qarabağ Komitesi olaraq bu məsələni birlikdə müzakirə edək və mitinqi birləşdir. Qoy bütün dünya da, düşmənlər də, dostlar da Azərbaycan xalqının Qarabağ məsələsinə dək birliliyinin, həmərliyinin və getiyyətinin sahidi olsun. Həle son zamanlar Ermənistən rəhbərliyinin sərsəm bəyənatlarını və aşağılıçı siyasi gedislerini nəzərə alsaq, bu çox yerində bir mitinq olar. Biz Qarabağ Komitəsinin ilk mitinqində də istərə hakimiyyət partiyasına, istərə hakimiyyət protokol qaydalarından kənarı çıxmamasını anlayıram.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev başqa bir təkliflə çıxış etdi: "Bu təklifin eleyhinə deyiləm. Amma biz bir yərə yığılıb, bir-birimizə fikirlərimizi söyləyib sonra da dağılıb gedəcəyik. Bundan daha ciddi bir təklif etmişim ki, iqtidar, müxalifət və ictimai təşkilatlar parlamentin-

önüндə parlamentin iştirakı ilə böyük bir toplantı keçirilməli, orada bir memorandum imzalanmalıdır. O memorandumda münaqışının həlli təcrübəsi göstərilsin. Göstəriləndə də həm iqtidar, həm də müxalifət ona imza atsın. Bu bir funksiya daşımalıdır. Xaricdən Azərbaycana hər hansı bir təzyiq olduğunu onlar bildirsinlər ki, bu xalqın bütün kəsimlərini əhatə edən bir sənəddir və bu sənəddən kenarda heç nə qəbul oluna biləm. Bu işimizi xeyli yüngüləşdirər. Üstəlik də müxalifət əmin olmalıdır ki, iqtidar başqa formada münaqışının həllini istəmir, iqtidar da əmin olsun ki, müxalifət Qarabağ şurəndən istifadə edərək hakimiyyət uğrunda savaş aparmır. Çox təssüf ki, bu məsələyə hələ baxılmayıb. Lakin onun da eleyhi-

nə deyiləm ki, xalqın böyük hissəsi iqtidar və müxalifəti dünənə göstərmək üçün milyonluq mitinq keçirilsin. Bu da qətnamə qəbul etmək şartı ilə ki, BMT qəbul etdiyi qətnamələrin icrasına nezareti heyata keçirməsə, yaxud da böyük güclər, vasitəcələr Ermənistəni Azərbaycandan çıxarmasa, filan vaxtı əməliyyatlara başlayıraq, bu xalqın iradəsidir, təkçə hökumətin deyil. Konkret bir ay vaxt qoymaq olar. Mənim də dediyim memorandum buna dəstək verəcək. Bu çox rahat bir məsələ olar. Milli birləş və milli gücün bir yerde milli iradəyə çevriləşməni təmin edən faktor olardı. Həm müxalifət iqtidardan, həm də iqtidar müxalifətən emin olardı. Hakimiyyətin protokol qaydalarından kənarı çıxmamasını anlayıram.



Fərəc Quliyev

Ermənistan agenti, vətən xaini Fəxrəddin Abbasovun Rusiyada həbs olunaraq Azərbaycana gətirilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur. Deputat Fazıl Mustafa bildirib ki, Azərbaycanımızın dəyəri olan, onun varlığı üçün yüzlərlə şəhid vermiş taliş qardaşlarımızın guya haqqını qoruduguunu iddia edərək ermənilərə hər şeyini satmış, vətənə xəyanət etmiş bu cür ünsürlərin xaricdən gətirilərək ədalət mühakiməsi qarşısına çıxarılması çox böyük uğurdur.

Deputat bu işdə rolü olan hər bir rəsmi və qeyri-rəsmi insanlara təşəkkür edib: "Kim olursunuz olun, siyasi baxışlarına görə kimi isteyirsiniz dəstəkleyin, ancaq bu vətənə xəyanət etmiş, onu ermənilərə və xaricdəki ermənipərəst mollalara satmış düşmənləri insan haqlarını qorumaq adı altında dəstəkləməkdən çəkinin".

Deputat Qənirə Paşayeva isə bildirib ki, Fəxrədin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər: "Pəncəli Teymurov kimi öz toy günündə özünə vətənimiz üçün şəhid ola bilməyi dileyən qəhrəman oğulların ruhunu sizlərdirdi. Fəxrəddin Abbasov adlı vətən xaininin, satqının eməlləri. İnanırıq ki, layiq olduğu cəzani alacaq və bu vətənimizi bölmək, parçalamaq, zəiflətmek niyyətində olub xarici qüvvələrə çalışanlara, onların arxasında dayanınlara da böyük bir dərs olacaq. Ziyalılarımızın bu mövqeyi də onlara ciddi bir dərs olacaq. Hər dəfə cənub bölgəmizə səfər edəndə insanlarımızda vətənimizin bütövlüyünün qorunması, birliyimiz, Qarabağ azad etmek ruhunu, düşünəcəsini görməkdən çox məmən oluram. Fəxrəddin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Bu vətəni, bu milləti heç kim parçalaya bilməz. Biz birlikdə güclü Azərbaycanıq".

Qeyd edək ki, Fəxrəddin Fərman oğlu Abbasov Cinayet Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifret və düşmənciliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə şübhəli bilinərək, Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib. Fəxrəddin Abbasov Rusiyada müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin qərarı ilə deportasiya olunub. 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyəti,

Fəxrəddin Abbasov**Bako Saakyan**

məliyik".

Diqqət çəkən əsas məqamlardan biri de ermənilərin Fəxrəddin Abbasovun həbsindən keçirdikləri narahatlıq və onun həbsinə reaksiyalarıdır. Publka.az xəbər verir ki, Ermənistən mediası F. Abbasovun müdafiəsinə qalxıb. Ermənilər F. Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması nümunəsi kimi təqdim etməyə

Saakyan da xain Fəxrəddin Abbasov kimi yaxalanıb Bakıya gətirilə biler

Ermənilər öz casuslarının müdafiəsinə qalxdılar



Fazıl Mustafa: "Separatçı erməni qatilləri də xarici ölkələrdə tutub gətirə bilək"
Qabil Hüseyinli: "Azərbaycan xüsusi hüquqi mexanizmlər vasitəsilə buna nail ola bilər"

Ermənistanda keçirilən və külli informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmış tədbirlərə canlı yayılma qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırılmaları davam etdirilir.

Satqın ve xain Fəxrəddin Abbasovun Rusiyada saxlanılması və Azərbaycana getirməsi ölkəmizə qarşı ondan da betər cinayətlər törətmış Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın və onun kimilərinin də barəsində cinayət işi açılmasının, onların da Rusiya, yaxud da başqa hansısa xarici ölkədə olarken yaxalanıb getirilməsinin mümkün olub-olmadığını gündəmə getirir.

Bu barədə "Yeni Müsavat" açıqlamasında deputat, hüquqşunas Fazıl Mustafa bildirdi ki, Azərbaycan dövlətinə və xalqına qarşı qatı cinayətlər törətmək, bu gün də cinayətlər törətməkdə davam edən erməni separatçılarının başçısı Bako Saakyan tez-tez Rusiyaya və başqa bəzi ölkələrə se-

fərlər edir: "Saakyan barəsində cinayət işi açıb onu beynəlxalq axtarışa verib yaxalamaq mümkündür. Dünyada belə təcrübələr var. Məsələn, İsrail Mossadı yəhudi soyqırımında suçlanan insanları, o cümlədən Eyzmani yaxalayıb Arjentinadan getirmişdi. Azərbaycanın da ele bir kəşfiyyat orqanları formalşmalıdır ki, separatçı erməni qatilləri də xarici ölkələrdə yaxalayıb göti- rə bilək. Bu gün Azərbaycan bu haqqə sahibdir ki, Bako Saakyan kimi separatçıları hətta oğurlayıb götirsən. Bako Saakyanın və digər separatçıların Azerbaycana qarşı cinayətlər törətməsi faktdır. Azərbaycan onlara cinayət işi açıb hansısa xarici ölkədə yaxalasa, dünya biza heç nə deməz. Çünkü separatçılıqla məşğul olan, eli Azerbaycan xalqının qanına bulaşmış her kesi həbs edib getirib ədalət mühakiməsinə təslim etmək hüququmuz var. Azərbaycan bu istiqamətdə iş aparmalıdır".

Politoloq Qabil Hüseyinli isə bildirdi ki, ötən ilin ikinci yarısında Bako Saakyan ATƏT-in Minsk Qrupunun

həmsədri olan Rusiya, ABŞ və Fransaya ard-arda səfər etmişdi: "O zaman Bako Saakyanın Moskvaya səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat da yayıb. Bəyan edildi ki, Azərbaycan Respublikasının işgal edilmiş əraziyərə yaradılmış qondarma rejimin "rəhbəri"nin bu səfərləri, qanunsuz rejim nümayəndəsinin bu ölkələrin ərazisine daxil olmasına icazə verilməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələf gətirir, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vəsiteçilik öhdəlikləri ilə ziddiyət təşkil edir. Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədrlərə yəzə vəziyyətin gözlənilməz inkişafına getirib çıxara bilər. Bu cür etiraz bəyanatı siyasi baxımdan tabii ki, lazım idi. Lakin bu bəyanatların təsir gücünün yetəri səviyyəde olması üçün Azerbaycan hüquqi addımlar atmalıdır. Azərbaycan hüquqi addımlar atmalıdır. Hüquqi addım isə ona cinayət açıb, beynəlxalq axtarışa verməkdir. Qanunun gücünü tətbiq elə-

cinayət işi açmalıdır. Sonra isə necə ki, Fəxrəddin Abbasovun barəsində beynəlxalq axtarış vermişdi, Rusiyaya müraciət edilmişdi, Bako Saakyanın da barəsində eyni hüquqi prosedurlar başlanmalıdır. Çünkü Saakyanın əməlləri Azərbaycan dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı əməllərdir. Odur ki, məhkəmə qərarı çıxarılmalıdır və həmin qərar əsasında biz istənilən dövlət qarşısında, o cümlədən Rusiya qarşısında məsələ qaldıra bilərik. Yəni Bako Saakyanın o cür səfərlərinin qarşısını siyasi bəyanatlarla deyil, hüquqi mexanizmlər vasitəsilə bunu edə bilər. Bako Saakyan əvvəller de Rusiyaya və digər ölkələrə səfər edib, her halda bundan sonra da səfərlər edəcək. Biz en azından onun səfər etdiyi ölkələrdə heç bir şekilde qəbul edilməməsi üçün hüquqi addımlar atmalıdır. Hüquqi addım isə ona cinayət açıb, beynəlxalq axtarışa verməkdir. Qanunun gücünü tətbiq elə-

çalışır və kampanya aparırlar. Ermənistən Lragir.am saytı da F. Abbasovu xüsusi müdafiə edənlər sırasındadır. Sayt separatçı agentin həbsinə görə Rusiyani da ittiham edib. Eyni iddialarla Ermənistən tərəfindən digər əsas media orqanları da çıxış edib. Hətta onlar F. Abbasovu "alim", "siyasi lider" kimi təqdim etməyə çalışırlar.

Bütün bunlar bir daha təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı parçalamaq üçün Fəxrəddin Abbasov və onun kimi xainlərdən istifadə edir. Eyni zamanda, ermənilərin Fəxrəddin Abbasovun müdafiəsinə qalxması Azərbaycan hüquq mühafizə orqanlarının onu barəsində cinayət işi açıb həbs etdirib ölkəyə gətirməsində tamamilə haqlı olduğunu bir daha təsdiqləyir.

F. Abbasov hazırda Hollandiyanın yaşayış dənizləri ilə bağlı son bəyanatının Ermənistən KİV-i tərəfindən tərajılanması da bütün proseslərin arxasında erməni xüsusi xidmət orqanlarının dayandığına şübhə yeri qoymur.

Fəxrəddin Abbasovun barəsində açılan cinayət işinin maddələrinə, internetdə axtarış verib zaman-zaman etdiyi çıxışlara nəzər salıqlıda onun əslində kim olduğu aydın olur. Onun çıxışları, bəyanatları, hərəkətləri dövlət əleyhinə yönələn açıq çağırışlar, milli, irqi nifret və düşmənciliyin salınması, milli ləyaqətin alçaldılmasıdır. Ele bu səbəbdən də həmin əməllərinə görə ittiham olunur.

□ **Etibar SEYİDAĞA,
"Yeni Müsavat"**



Primitiv jurnalist sualları

Samir SARI

Mehman düz deyir, primitif və mənəsiz suallar yazışq siyasetçiləri, məmurları, sənət adamlarını, inqilabçı dissidentləri, media və gəmi kapitanlarını çox bezdirir.

Eyni sualları nə qədər vermək olar: "Filan hadisə baş verməyə bilirdim?"; "20 il əvvəl filan olay baş verib, o bərədə nə düşüñürsünüz?"; "Müxalifet qüvvələri yeni blokda nə vaxt birləşəcək?"; "Siz tanınmış sənətçisiniz, sevgiliniz (və ya xanınız) sizi qısqanır mı?"; "Həbsdən çıxandan sonra fəaliyyətinizi davam etdirəcəksinizmi" və sair və ilaxır.

Primitiv suallardır, həm də mənəsiz.

Sual ki, özündə "sxolastik", "konqlemerativ", "spontan", "dissonans" kimi sözlərlə bəzənmədi, apar qaytar, demək, primitiv sualdır. Primitiv suala ağıllı cavab vermək olmur. Ağıllı cavab isteyirsən, qəлиз sual verəcəksən.

Yoxsa bu nə deməkdir: "Bundan sonra nə etmək fikrindən?" Heç bu da sualdırı? Adam buna necə ağıllı cavab versin? Nə desin? Desin ki, qaldığım yerdən davam edəcəyəm? Olmaz axı. 5 metrlik divarın önündə qalmışdı, dirmiş keçə bilmedisə, necə davam eləsin?

Həm də en pisi odur ki, həbsdən çıxanların hamısına bəle suallar verirlər. Tərs kimi, hamı diplomatik cavab verə bilmir. Söz baqajı zəngin olan var, kasad olan var.

Yadimdادر, o vaxt, 1995-ci ilin noyabrında "Çeşmə"çıları həbsdən çıxıb gələndə biz də Ayaz Əhmədova ele bir sual verdik, dedik, "Çeşmə" fəaliyyətini davam etdirəcəkmi?

Ayaz əvvəlcə mat-mat üzümüze baxdı, sonra bir az əsəbileşdi, özünü birtəhər ələ alıb gülümseməyə çalışdı və dedi: "Mən kamikadzeyəm-nəyem? Özümü mütləq şəhid eləməliyəm? Görüm, başıma nə iş gəlir".

Doğrudan da, o, kamikadzelik etmədi, "demokratiya şəhidi", "azad sözün qurbanı" olmaq istəmədi, başını götürüb ölkədən getdi, sonra səsi Norveçdən gəldi. Bir ara orda taksi süründü, indi nə işlə meşğuldur, xəbər yoxdur.

Elə primitiv suallara görədir ki, bəzi oxumuş və sanballı adamlar jurnalının onlara sual verməsini istəmirlər, özləri özlərinə sual verir, özləri də cavablandırır, sonra kompüterdə yığıdırıb saytlara, qəzetlərə göndərirler. Başlıqla da "sensasiyə açıqlamalar" ifadəsi olur ki, oxucuya maraqlı olsun.

Hətta uşaqlar danışır ki, öz qoyduğu suala cavab verən müsahib arada bələ bir qeyd edib: "Sualınızın qoyuluşu ilə razi deyiləm".

Bu ondan ötrüdü ki, "jurnalist"in verdiyi primitiv sualın qarşısında müsahibin nə qədər təmkinli, prinsipial və ağıllı olduğu ortaya çıxın. Adam sualan qoyuluşu ilə razi olma-maqla tələyə düşəcək qədər sadələvh olmadığını göstərir.

Oxucu nə bileyək ki, bu primitiv sual o özü qoymuşdu. Bunu bilsə-bilsə, "avtomüsahibe"nin redaktoru bileyək, o da heç nə edən deyil, yeri gələndə bir xeyirdə danışacaq, bərə şərədə.

Uzun illər (təxminən 1996) öncəydi, Şirzad Məmmədli ilə o zamanın müxalifət partiyalarının birinin sedriyle müsahibəyə getmişdi. Qərara alıq ki, ona primitiv sual verməyək. Öncədən təribət etdiyimiz ağıllı və savadlı sualımızı səsləndirdik, müsahibimiz isə sözünə belə başladı: "Hələ sovet vəxtində mənim dənizdə iki dana lotkəm vardı, başımı dolandırırdım".

"Lotkə"nin ruscadakı "lodka", bizim dildəki "qayıq" olduğunu anlayan kimi biz ona daha heç bir qəлиз suallar verməyək. Eləcə səhəbət elədik. Mənim suallarına Şirzad cavab verdi, Şirzadın suallarına - mən. Gəldik redaksiyaya, oturub yazdıq. Əla müsahibə alındı. Hətta ertəsi gün bəy özü də redaksiyaya zəng edib minnətdarlıq eləmişdi k, uşaqlar sağ olsun, yaxşı sual-cavab yazıblar.

Əsas odur ki, savadlı müsahibə primitiv sual verməyəsən, sadə müsahibə isə qəлиз sual. Bundan da ötesi, gərek sual nə mənəsiz olmasın, nə də çoxmənalı olmasın. (Bərə-bərə gəlib çıxırıq müsahibin özüne sual verməsi levelinə).

Hər şeyin yerini, vaxtını bilmək lazımdır. Belə anlaşılır ki, Mehman son iki ildə, içəridə öz üzərində çox hazırlılaş, çoxlu kitab oxuyub, savadını artırıb, artıq primitiv suallarla tutarlı sualların fərqi bilir.

Siz de siz olun, əziz həmkarlar, mərhələ adlamış adamlara primitiv sual verməyin. Soljenitsin sağ olsayıdı, siz ona "indi hansı əsər üzərində işləyirsiniz" deyə sual verə bilməzdiniz. Çünkü adam ömrünün son illərində artıq ədəbi əsər üzərində işləmirdi, Rusyanın 100 il sonrası düşünürdü...

Azərbaycan prezidentinin "Fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tedbirler haqqında" fərmanı iqtisadçı ekspertlər, o cümlədən geniş iqtisadiyyət tərəfindən müsbət qarşılandı. Kredit borcundan əziyyət çökən insanlar bu fermanla yükden azad oldular. Eyni zamanda iqtisadçı ekspertlərin sözlərinə görə, bu prosesdən banklar da qazancla çıxırlar və onları durumları getdikcə dəzələn xətt üzrə inkişaf edəcək.

Azərbaycanda insanları narahat edən məsələlərdən biri də ölkədə bank faizlərinin yüksək olmasıdır. Digər ölkələrlə müqayisədə Azərbaycanda fəaliyyət göstərən bankların faizləri bir neçə dəfə yüksəkdir. Bəs mövcud proseslər fonunda bankların kredit siyasetlərində hansı dəyişiklik olacaq?

"Yeni Müsavat"a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, fərmanın bankların fəaliyyətinə təsiri müsbət olacaq və bu məntiqlə kredit siyasetində də dəyişiklik olmalıdır:

"Banklar kifayət qədər ciddi dəstək alacaqlar. Ümumilikdə götürəndə təqribən 1 milyard 44 milyon yaxın banklara dəstək paketi olacaq. Bu vəsait banklara hissə-hissə ödənişləcək və bankların maliyyə vəziyyətləri getdikcə yaxşılaşacaq. Çünkü problemli kreditlərlə bağlı məbləğin çox böyük bir hissəsi vətəndaşlara deyil, banklara köçürülcək ki, onlar vətəndaşların borclarını silsinlər. Bu baxımdan deyə bilərik ki, bankların maliyyə vəziyyəti indiki haldan xeyli yaxşı olacaq. Mərkəzi Bankın uçot dərəcəsi də aşağı düşüb. Belə ki, əvvəller 15 faiz olan uçot dərəcəsi, artıq 9 faizdir. Deməli, bankların da faiz dərəcələrini aşağı salmaqları üçün imkanlar yaranır. Məntiqlə də bu addım baş verməlidir. Lakin bankların bundan sonra bələ bir addım atıb-atmayacaqlarını söylemək çətindir. Çünkü banklar da anlamalıdır ki, faizlərin aşağı olması, dövriyyənin sürətinin artması əslində onların özlerinə xeyirdir. Belə olduqda, həm də problemlə kredit məsələsi yavaş-yavaş gündəmdən çıxacaq. Həm dövlətin dəstəyi, həm də faiz aşağı olarsa, vətəndaşların ödəmə qabiliyyəti artacaq. Banklar aşağı faizlə kredit verərlərse, dövriyyənin hesabına indikindən daha çox pul qazana bilərlər. Bu baxımdan bankların özleri də məsələdə aktiv olmalı, bu haqda düşünməlidirlər. Banklara əlavə stimul kimi, yaxud da rəqabəti mühitin artırılması üçün ola bilər ki, gələcəkdə



Fərmandan sonra bankların kredit

siyasetində yumşalma gözlənilir - proqnoz

Iqtisadçı ekspert: "Məntiqlə bu proseslər fonunda banklar faiz dərəcələrini də aşağı salmalıdır"



siyasetində yumşalma gözlənilir - proqnoz
real sektorunun digər seqmentlərində vəziyyət oxşarır. Maksimum 2-3 illik kredit verilir və biznes kreditlərinin faizləri təqribən 18 faiz civarındadır. Bu faizlə və müdətə iş görmək olmur. Biznes quran şəxs bu qısa zamanda böyük investisiyalar qoya bilmir və eyni zamanda bu müddətdə həm özünün qazanması, həm də parallel olaraq vergi və faizləri ödəməsi mümkün olmur. Ona görə də bank sektorunun durğunluqdan çıxması, ölkə iqtisadiyyatına xeyir verəməsi, çarxlardan dönməsində aktiv rol oynaması üçün tek istehlak kreditlərinin deyil, biznes kreditləri məsələsinin də kökündən həllinə ehtiyac var. Belə olarsa, bank sektorunun biznesə dəstəyinin artması, durğunluqdan çıxmamasına kömək edə bilər".

Iqtisadçı onu da dedi ki, hələ ki, bank sistemindəki durğunluğun tamamilə aradan qalxığını söyləmək olmaz: "Azərbaycanda ən böyük problemlərdən biri biznes kreditləşməsidir. Çünkü biznes kreditləşməsinin istehlak kreditlərinin deyil, biznes kreditləri məsələsinin də kökündən həllinə ehtiyac var. Belə olarsa, bank sektorunun biznesə dəstəyinin artması, durğunluqdan çıxmamasına kömək edə bilər". Ekspertə görə, devalva-

Deputat, Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli ilə sonuncu müsahibəmizin üstündən iki aydan bir az vaxt keçmişdi. Öten ilin dekabrində sosial sahə ilə bağlı söyleyiş bir sira arzu-istekləri, gözləntiləri və təklifləri yeni ilin ilk iki ayında reallaşdı. Prezident tərəfindən imzalanan fərman ve səroncamlarla ahalinin böyük əksəriyyətini əhatə edən addimləri atıldı və islahatların davamlı xarakteri daşıyacağı rəsmən bəyan olundu.

Komite sədri ilə bu barede geniş danışdıq. Hadi müellimlə "Açıq hava, açıq səhbət" rubrika-sında baş tutan səhbətimizdə onun haqqında ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatlara, şayiələrə de aydınlıq getirməsini istədim. Etiraz etmedim, detallı şəkildə suallarımızı cavablandırırdı.

- *Hadi müəllim, sizinlə son müsahibəndən keçən iki ay ərzində ölkədə inqilabi dəyişikliklər baş verməkdədir. Əmək və sosial siyaset komitəsinin sədri olaraq dövlət başçısinın son addimləri barədə nə deyə bilərsiniz?*

- Siz illərdə ki, parlament müxbiri olaraq bizim plenar iclaslardakı və komite iclaslarındakı çıxışlarımızı yaxından izleyirsiniz. Özü də mən uzun müddət idi sizin qəzətə müsahibə vermirdim. Nəhayet, o müsahibəni sözün əsl mənasında məndən aldınız. Nə yaxşı ki, indi siz yada saldiniz ki, bizim hemin müsahibədə arzu-isteklərimiz, ümidiyərimiz var idi. Həmin arzuların hamisini biz noyabr ayında, komite iclasında səsləndirmişdik. Yadinizə gəlirse, biz o vaxt minimum əmək haqqının yaşayış minimumuna yaxınlaşdırılması ideyasını bildirmişdik.

- *Bəli, bir az da ehtiyatlı şəkildə belə bir təklif vermişdiniz...*

- Çox ehtiyatlı! Nəyə görə? Çünkü maliyyə naziri daim deyirdi ki, bunun maliyyə əsasını, maliyyə vəsaitinin miqdarını deyin. Biz hələ onun az hissəsinə razı idik. Mən yenə o fikrə qaydırıram ki, Azərbaycan dövlətçiliyi tarixində möhtərəm prezidentimiz İlham Əliyev canablarının minimum əmək haqqının yaşayış minimumuna bərabərləşdirməsi ilk və inqilabi hadisədir. Çünkü bu, böyük məsələlərin təməlidir. Bundan sonra onun üzərində çoxlu məsələlər qoyula, əmək haqqı fəlsəfəsində dəyişiklik ola bilər. Bax, indi görün nə oldu? Mən çox təessüf edirəm, səsləndirilər ki, ölkəmizdə minimum əmək haqqı alanların sayı 600 min nəfərdir.

Bu əslinde belə deyil. Artım tarif cədvəlinin 19 qrafasında da özü-nü göstərdi və o dəyişikliklər oludur. Yəni minimum əmək haqqı 130-dan 180-ə çatanda tarif cədvəlinin bütün qrafalarına dəyişikliklər edildi. Birinde 20 manat, digərində bir az çox artım oldu. Bax o 600 min bütün qrup işçilərin cəmidir, tekce minimum əmək haqqı alanlar deyil. Beləliklə, mən bunu inqilabi addim sayıram. Çünkü bunun üzərinə gələcəkdə biz yenidən əmək haqqı məsələrinə baxa bilərik.

- *Prezident də dedi ki, bu artımlar son deyil...*

- Bəli. Əmək haqqı fəlsəfəsinin mahiyyəti yaşayış minimumuna uyğunlaşmalıdır. İstəyirəm onu da bir daha səsləndirəm, bu minimum sözünü heç vaxt yadan çıxartmaq olmaz. Bu, insanın yaşaması üçün istehlak səbəti, eyni zamanda, bizim bəzi-

kommunal xərclərin ödənməsi ilə üst-üstə düşən məqamlardır. Bunu heç kim heç vaxt terifləmir. Deyirkən, minimumdur və bu baza üzərində bütün əmək haqqı hesablamaq qurulur. Bax, burda inqilabi addim atıldı və mən bunu illərdən bu sahə ilə maşğıl olan adam kimi, möhtərəm prezidentimiz cəsarətli addim kimi qiymətləndirirəm. Mən nəyi müsahidə edirəm? Böyük bir qrup insan bu 50 manatlıq artımı "sağ olun" deyərək müzakirə edir, digər qrup isə yanmışlığından, bu boyda artımı qarşılığında əsəblərini cilovlaya bilmədiklərindən bunu pis mənəda müzakirə et-

ri 80 faizdir. Bu artımların həcmi olduqca hissələndirilir. Məsələn, 1-ci qrup Qarabağ əlliñin ailesi 450 manat ödəmə alacaq.

Ümumilikdə mən bunları sistəmləşdirmək istəyirəm. Birinci: minimum əmək haqqının yaşayış minimumuna uyğunlaşdırılması; ikinci qrup: pensiya həddinin 116 manatdan 160 manata çatdırılması; üçüncü qrup: şəhid ailələri ilə bağlı bir neçə qərarın verilməsi, dördüncü qrup: Qarabağ əlliñi ile bağlı müavinen sistemində hissələndirilər. Həmçinin doğuşa görə müavinət 200 manata çatdırıldı. Bundan əlavə, insanlar uzun müddət idi mənzil-

vəller banklara qoyulan vəsaitlərin 30 min manatı siğortalanırdı. İndi artıq limit yoxdur. 7 milyon 400 min adam son üç ildə banklara çoxlu vəsait qoyub. De-

mək banka güvənib ki, qoyduğu pul ona fayda gətirəcək

- *Siz parlamentdəki bədən müzakirələrində ölkədə doğsun azalmasına görə narahatlığını bildirmişdiniz. Bu azalmanın sosial durumla əlaqəsi varmı?*

- Bəli, mən narahatlığını bildirmişdim. Doğuş azaldığı üçün təbii artım da azalıb. Ancaq bu, təkcə və bilavasita sosial durumla bağlı deyil. İnsanların sivil düşüncə tərindən də irəli gəlir. Ailenin özünün düşüncəsi var. Daha imkanlı ailələrə nədənse bizdə daha az uşaq var, nəinki az imkanlılardır. Gəlin Amerika, Avropa təcrübəsinə baxaq; Ken-nedilər ailəsi neçə uşaq id - 9. Bu

Rəcəbli deyir 143 manat normaldır. İndi de feysbuk səhifələrində görüntü ilə səslənən fikirlərimi təhrif edib öz istədikləri kimi 180 manat səhəbtini atdırılar. Bunları kim yayar? Bizim yaxşı işlərimizi bəyənəməyən, hər işin içərisində pis nəsə axtarın adamlar. Bu gün mənim masamın üzərində bir kitab var, onu oxuyuram. Nikolay Starikovun "Vlast" ("Hakimiyyət") kitabı. Bu kitabda da yazıları ki, hakimiyyət uğrunda mübarizə aparanda zəif tərəfin adamları yaxşı ideyaları danışmırlar, mənfi ideyaları qabardırlar. İndi baxın, təəssüf ki, bizim içərimizdə olan bəzi adamlar da

"Axı mən nəyi pis və əsəssiz danışmışam?"

Hadi Rəcəbli: "Möhtərəm prezidentimizin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çox sistemli, ardıcıl axtarışlar aparılır"



"İrad bildirirlər, deyirlər nə işin var, qoy icra məmurları danışsın, niyə jurnalistlərə açıqsan? Onda mən sizinlə açıq olmayım?"

məyə çalışırlar. Digər bir addim da atıldı: minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması ilə bağlı. Bu da sözün əsl mənasında inqilabi addim idi. Əlbəttə, burada hələ görüləsi işlər çoxdur. Nəyə görə? Dediyim ki, əmək haqqı cədvəlinin 19 qrafasında dəyişiklik etdi. Amma burada hələ o dəyişikliklər edilməyib. Aşağı həddi qaldırıq, ondan az-az yuxarı hədlərə hələlik toxunmadıq. Bu da gələcəkdə mütləq öz həllini tapacaq.

- *Şəhid ailələri ilə bağlı illərdir dəvəm edən müzakirələrə də son qoyuldu...*

- Şəhid ailələrinin məsəlesi Qarabağ əlliñi içtimai birləşmə ilə birgə dəfələrə müzakirə olundu, cəmiyyətə mesaj göndərildi. On bir min manat həmiya şamil edildi. Varislərə aylıq ödəmələr 242-dən 300-a qaldırıldı. Əlliñlərə bağlı bəzi artımlar 60 faiz, bəzile-

lərini sənədlişdirə bilmirdilər, o istiqamətdə addim atıldı. Tələbələrin təqaüdləri de artırdı...

- *Əhatə dairəsi kifayət qədər geniş olan problemlər kreditlərlə bağlı prezident fərmanı baradə nə deyə bilərsiniz?*

- Çox maraqlı və siz deyən kimi, əhətə dairəsi geniş olan və əhalinin böyük bir hissəsini ciddi problemlərdən xilas edən qarar verildi. Texmini hesablamalara görə, 850 min nəfərin bank kreditləri ilə bağlı kəm-kəsir öz həlli ni tapacaq. 311 min bu qrupdan olanlar məhkəmə məsuliyyətinən azad olacaq. Həmçinin banklara qoyulur. Ola biler ki, gələn iləndə minimum əmək haqqı yaşayış minimumunu üstləsin. Bu, çox önəmli məsələdir. Beləliklə, artıq bu təməl üzərində ardıcıl iş aparılacaq. Mən daim demişəm, 3 yaşı qədər uşaqlara daha sanballı vəsait ayırmalar olar, bunlarla bağlı iş gedir.

üzvüne 55 manat müavinət veriləcək. Bu özü böyük məbləğdir. Mən indi 4 və 4-dən yuxarıını deyirəm. Buna keçmək üçün maliyyə tutumu öyrənilməlidir. Deyək ki, 9 min ailə 6 uşağı olanlardır. Amma 4-dən yuxarı uşağı olan ailələr 40-50 minə çıxacaq. Bu sistemlə bağlı da iş gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, möhtərəm prezidentimizin tapşırığı ilə çox sistemli, ardıcıl axtarışlar aparılır.

- *Hadi müəllim, o 180 manat səhbəti nə idi? Bundan əvvəl də "143 manat normaldır" ifadəsindən tutub sizin əleyhinizə xeyli yazdırılsın...*

- Mən dedim ki - bu səs yazılı, görüntüsü feysbuk səhifələrində var - əlbəttə, 180 manatla dolanmaq çətindir. Bir də bu sözü xüsusi vurğulayıram: çətindir. Amma əgər bir ailədən iki nəfər çalışarsa və ya bir nəfər iki yerde işləyərsə, bununla dolanmaq olar. Biz deməmişik ki, elə yaşamaq olar. Biz nə demisiq? 180 manat minimum əmək haqqıdır da. Mənim sözlərim təhrif olunub.

Sizin de iştirak etdiyiniz parlament iclasındaki çıxışında demişdim ki, ehtiyac mayəri 143 manat olunda 30 min əlavə ailəye ünvanlı yardım veriləcək, bu da yaxşı haldır. Mənim digər dediklərimi kəsib yadılar ki, Hadi

populizm xətrinə mənfi ideyaları qabardır. Axi, sən bu xalqın içərisindəsin, sən də xalqı təmsil edirsən. İndi siz təsəvvür edin ki, bu qədər yaxşı işlərin içərisində kimse bilərkəndə təhrif edərək, cümlənin əvvəlini sonunu kəsərək başlayır ki, Hadi Rəcəbli filan sözü belə dedi. Sən yaxşı işlərən dəniş! Prezidentim sağ olsun ki, bu qədər vəsait ayırdı, bu qədər cəsərtli, xalqa xidmət edən addimlər atdı, bunlardan

- *Bəzən iddialar səslənir ki, hətta Hadi Rəcəblinin qohumları da deyir o, danışmasa yaxşıdır. Çünkü hər dəfə nəzədəyir. Çünki hər dəfə nəzədəyir. Cəfərli fikir sahiblərindən siza təşəkkür edən, yaxud ən azı fikirlərini bələşənlər oldum?*

- Mən nəyə təessüf etdim? Son qararlarla hardasa 2 milyon 200 min nəfəre qədər adamın sosial müdafiəsi temin olunub. Həm jurnalist, həm siyasetçi kimi mətbuatı oxuyuram, izleyirəm. Mənə Qarabağ əlliñi cəmiyyətlərinin rəhbərləri zəng etdilər. Rey Kərimoğlu, Mehdi Mehdiyev telefon açıdlar, o qrup insanlar adından razılıqlarını bildirdilər, prezidentimiz təşəkkür və minnətdarıqlarını bildirdilər. Başqa qrup insanlar da zəng etdilər. Amma bəzi saytlar, sosial səhi-fələr ortaya nə çıxardılar? Nəyi qabardılar? Guya Hadi Rəcəbli deyib ki, 180 manata yaşamaq olar.

- *Hadi müəllim, o 180 manat səhbəti nə idi? Bundan əvvəl də "143 manat normaldır" ifadəsindən tutub sizin əleyhinizə xeyli yazdırılsın...*

- Mən dedim ki - bu səs yazılı, görüntüsü feysbuk səhifələrində var - əlbəttə, 180 manatla dolanmaq çətindir. Bir də bu sözü xüsusi vurğulayıram: çətindir. Amma əgər bir ailədən iki nəfər çalışarsa və ya bir nəfər iki yerde işləyərsə, bununla dolanmaq olar. Biz deməmişik ki, elə yaşamaq olar. Biz nə demisiq? 180 manat minimum əmək haqqıdır da. Mənim sözlərim təhrif olunub.

Sizin de iştirak etdiyiniz parlament iclasındaki çıxışında demişdim ki, ehtiyac mayəri 143 manat olunda 30 min əlavə ailəye ünvanlı yardım veriləcək, bu da yaxşı haldır. Mənim digər dediklərimi kəsib yadılar ki, Hadi

- *Yəqin ki, siz sovet vaxtı olardan danışıbsınız, eləmi?*

- Hem o vaxtdan, hem də inididən. Bu gün Amerikada, Avropana da belədir. İsrəfi yox, qənaəticil olmaq lazımdır.

- *Maraqlıdır, sizin kostyumunuzu kim geyinir?*

(Davamı növbəti sayımızda)

□ **Elşad PASHASOV,**
FOTO: "Yeni Müsavat"



Evsiz xalq artistinin muzeyi

Zamin HACI
 zaminhaci@gmail.com

" - Çünki, - əcnəbi qara quşların axşamın sərinliyini duyub səssizcə süzdüyü göye baxdı, - Annuşka artıq günəbaxan yağıını alıb, hətta dağdırıb da. Ona görə də iclas baş tutmayıacaq"

(Mixail Bulqakov, "Master və Marqarita")

Cingiz Abdullayev yaratdığı Dronqo obrazı qədər də bilikli detektiv olmadığını göstərmışdır. Bakıda Cəfər Cabbarlınnın ev muzeyini satıblar, onu söküb yerdə göydələn qayıracaqlar. Mədəniyyət Nazirliyi deyir bunda bizim günahımız yoxdur, ev Cabbarlınnın qohumlarına məxsusdur, onlar satıblar. Əlbəttə. Bizdə azadlıq var, dövlət heç bir əmlak işinə qarışır. Qanunsevər ölkədəyik. Siz heç kiminsə evinin bulldozerlə uçurulmasını görmüsünüz? Uzun sözün qisası, göydələn qayırın firma mədəniyyətimizə hörmət və ehtiramımı da əsirgəmədən bina tikilib qurtaranda onun altında bir otağın Cəfər Cabbarlınnın ev muzeyinə ayrılaçğını deyibdir. Ümid edək heç olmazsa həmin muzeyi 4-5 şair və yazılımızın ruhuna satmazlar. Sonra ruhlar arasında dava düşər, Allah-sükür müəllim də ayıra bilmez, o ruh deyər mənim ev muzeyimdər, bu deyər yox, kupa məndədir, biabır olarıq. Bəs Cingiz müəllimin həmin milli-mülki-mədəni əhvalatda qarışacağı nədir? Yox, makler o deyil, bizi dəvəlveriyə AYB-də başqa adam məşqul olur - yanılmırımsa. Hərçənd, yanılı da bilərem, bunun səhbətimizə dəxli azdır, faktiki yox kimi bir şeydir. Cingiz müəllim Cabbarlınnın ev muzeyinin "çağdaş" (Bakıda tikilən axmaq göydələnləri memarlıq, arxitektura baxımından yenilik saymaq üçün gərək Xutorda doğulub Keşlədə yaşayasan, axırdı da Yeni Güneşlidə ölüşən) bir binanın içine qondarılacaqı perspektivini pişləmişdir, deyir dünyanın heç harasında belə təcrübə yoxdur.

Dünya cəhənnəm, bu adam burnunun ucundakı əhvalatları da görmür. Heç Qız qalasının "evroremont"unu, Şəki Xan sarayına döşənən parketləri, nə bilim, İçərişəhərin qala divarından baş qaldıran "Dörd sezon" hotelini-filanı nəzərdə tutmuram. Bunlar qəliz misallar olardı. Bakıda isə Cingiz müəllimin əsəbləşdiyi əhvalatın tam bənzəri var. Füzulinin heykeli yaxınlığında, Şahmat klubunun böyründəki binanın üstündə dünyadan ən karikatur xatirə lövhələrindən biri yapışdırılıb. Üstündə yazılıb: "Bu binanın yerində olmuş binada filan vaxt görkəmli aktyor Cahangir Zeynalov yaşamışdır". Əla deyilmə? Tarixi belə yaşatmalyıq. Bir gün Bakı bulvarında gəzərkən "Burada iki yüz milyon il qabaq dinozavrular Tetis okeanında çımbıq sonra Kukla Teatrının qabağındakı otluqda zaqar eləmişdir" lövhəsi görsək, yaxşı olar.

Özü də sənətkar vaxtı lap pis seçibdir. Camaat heykəl xahişi eləyir, meşə talasında şairlərə ev tikir, aktyorlar üçün göbəlek yığan kim, rəssamlar üçün firça alan kim... Milli mədəniyyətimizə (bizdə hər şey millidir, elə mənim bu yazım da milli yazıdır - rəhmətlük Vaqif müəllim hələ 80-ci illərdə "milli ayrobika" səhbətiylə bunu uzaqqorənliklə duymuş, nəticədə ömrünün milli ziyanı dövrünü Strasburqda Azərbaycan həqiqəti yüksək viski içmək kimi milli-siyasi işlərə sərf etmişdi) bu cür qayıçı heç bir dövrə olmamışdır. Təsəvvür elə, hətta istəsən babanın adı veriləcək küçəni özün seçirsen! Pul, medal, yemək-içmək də xırtdəyə qədər.

Bircə o 90 yaşlı bəstəkarın niyə evsiz qaldığını qanmadım. Bəstəkarlar İttifaqının sədri dedi kişiye ev istəyirik. Mən yüngüləcə araşdırırdım, həmin ağısaqqal sən demə bizi xalq artistimizdir. (Yutubda yeganə diriñorluq videosunu 43 adam izləmişdi, 44-cü mən oldum - əsl xalq artisti ta necə olur? Qoy getsin Teodor Kurrentzis intihar eləsin - o heç vaxt Bakıda ev ala bilməyəcəkdir). Ancaq uzun illər Abxaziyada işləyibmiş. Fərhad Bədəlbəyli necə dedi? "Onu 1991-də lüt qaçırdı Bakıya gətirdim". Lüt - paltarsız mənasında yox, bu milli mentalitetimizə zidd olardı. Gürcü-abxaz savaşı qəçqınıymış. Lakin indi 2019-cu ildir. Adam 28 ildir Bakı Musiqi Akademiyasının müəllimidir, hətta deyəsən kafedra müdürüdür. Bu qədər işləyib, ancaq özünə bir daxma da ala bilməyib, əsl dövlət qayğısı bu deyildirmi?

Ümid edək ki tezliklə yeni evinə köçər. Vacibdir, axı bunun sabah ev muzeyi olması da var. Bəlkə biz kirayə ev muzeyləri də düzəldək? Cingiz müəllimin ziyanlı mövqeyi lazımdır.

Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya öten heftə reallaşan səfəri nəticə baxımdan hər iki təref üçün uğurlu sayıla biler. Bellidir ki, bu, gürcü prezidentin ilk regional səfəri idi. Azərbaycandan önce o, dövlət başçısı qismində Fransada olmuşdu. Zurabişvilinin qonşu ölkələrdən məhz Azərbaycana birinci səfər eleməsi isə gözənlənməz olmadı. Çünkü belə bir rəsmi ziyyarət ölkəmiz, ölkəmiz timsahında isə Türkiyənin Gürcüstan üçün önəminin etirafı və nümayisi baxımdan öncəliklə Tiflisə lazımdır.

Gözənləndiyi kimi, Salome Zurabişvilinin ilk rəsmi səfər üçün məhz Azərbaycanı seçməsi işgalçı Ermənistanda qıcıqla qarşılandı. Gürcü dövlət başçısının Bakıda Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpası vacibliyi barədə bəyanatı isə işgalçi ölkədə az qala xof qarışq hiddət doğurdu - hərçənd Zurabişvili qeyri-adı, yeni heç nə söylemədi, yalnız gerçəyi dile getirdi və hüquqi dövlətin rəhbəri olaraq, beynəlxalq hüquqa saygısını izhar elədi.

"Yeni Müsavat" xatırladır ki, xanım Zurabişvili Bakıda prezyident İlham Əliyevlə rəsmi ziyaflətə çıxışı zamanı belə demişdi: "Ölkələrimizin ərazi bütövlüyü hələ də berpa edilməyib. İşgal məsələsi hələ də yaralı yerimiz olaraq qalır. Bu, bir tərəfdən bizim inkişafimizə manət törədir, digər tərəfdən isə bütün bənlərə, bu faciələrə baxmayaraq, biz öz dövlətimizi, iqtisadiyyatımızı möhkəmləndire bilirik".

Göründüyü kimi, Zurabişvili Ermənistani işgalçi adlandı. İşgal faktını bütün dünya bildiyi halda, İrəvana Gürcüstan prezyidentini "regional siyaset və ölkələrarası münasibətlərdəki nüansları dərindən bilməməkde" ittiham ediblər. Halbuki Salome Zurabişvili vaxtılı olkenin xarici işlər naziri işləyib, Fransada səfir qismində çalışıb. Yəni onu xarici siyasetdə naşı saymağın özü naşılıqdır. Ancaq erməni erməni olmazdı əger öz yalanını sırmak üçün iftiraya əl atmasayıd.

Ermənistandakı portallardan biri bu xüsusda hiddətini gizlətməyərək yazıb: "Rəsmi Tiflis Qarabağ münaqışesinə yanaşmasını deyib ki? Gürcüstan illərdir Ermənistən və Azərbaycanla bərabərməsəfəli münasibətləri qoruyub saxlayıb, Tiflis heç vaxt Bakının ərazi bütövlüyünün bərpa edilmesini tələb etməyib və ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyib. Gürcüstanın mövqeyində nə dəyişib? Yoxsa bu, Gürcüstanın yox, sadəcə, prezidentin mövqeyi-



Irəvanın Tiflis telası, pug olan Bakı ümidi

Tale ortaqları işgal ortaqlarına qarşı; gürcü prezidentdən antierməni gedisi; Bakıda Ermənistani işgalçi adlandıran Gürcüstan dövlət başçısı İrəvana hansı mesajı aparır?..

dir? Bu halda rəsmi Tiflis öz vurmaq üçün əldən gedən tek-mövqeyini aydınlaşdırmalıdır - Gürcüstanın əvvəlki kimi Minsk Qrupunun səylərini və sülh dənənişlərini dəstəkləyir, yoxsa rəsmi Bakını ərazi bütövlüyünü bərpa etməye çağırır?"

Müəllif, təbii ki, klassik erməni yalanı stilində blef edib. Ona görə ki, rəsmi Tiflis dəfələrə Azərbaycanın ərazi bütövlüyünə hörmət elədiyini, Dağlıq Qarabağdakı separatçı qurumu tanımadığını bəyan edib. Doğrudur, ara-sıra ermənilərə ünvanlı jestlər de edib. Son olaraq, Axalkalakidə erməni hərbi canisi və terrorçu, Qarabağ savaşının iştirakçısı Mikayel Avakyanə büst qoyulmasına Tiflisin soyuqqanlı münasibəti buna səbəbdür.

Bundan əlavə, ermənilər hər necə olmasa, Zurabişvili özüline "bir köynək" yaxın sayırdılar. Şəki kampaniyası dövründə, prezidentliyə nəzərdə olarkən o, ermənilərə bezi reveranslar da eləmişdi.

Lakin artıq hesab eləmək olar ki, Salome Zurabişviliin Bakıda səsləndirdiyi yuxarıda bəyanat bu "günahları" müəyyən dərəcədə yuyub. Hər halda, gürcü lider də fərqində olmamış deyil ki, Cənubi Qafqazda "birləşmiş qablar" kimi olan iki tale ortağının - Gürcüstanla Azərbaycanın arasını

vurmaq üçün əldən gedən tek-mövqeyini aydınlaşdırmalıdır - Gürcüstanın əvvəlki kimi Minsk Qrupunun səylərini və sülh dənənişlərini dəstəkləyir, yoxsa rəsmi Bakını ərazi bütövlüyünü bərpa etməye çağırır?"

Bu mənada gürcü prezidentin məlum bəyanatı Gürcüstanın bölgədə hansı ölkəyə stavka elədiyinin və hansı dəşərgədə yer aldığından, eləcə də Ermənistandan qat-qat çox Azərbaycana önmə verdiyinin həm İrəvana, həm də Moskva-yaya bariz nümayishi hesab edilə bilər.

Yeri gəlmışkən, prezident vəzifəsində S. Zurabişviliin səfəri, Gürcüstanın iqtidarı partiyasının nümayəndəsi, səbiq prezident Georgi Marqvelaşvili də 2014-cü ilin fevralında Bakıya səfəri zamanı İlham Əliyevin adından rəsmi qəbulda çıxış zamanı Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi.

O ki qaldı bəyanatın Salome Zurabişviliin, yoxsa Gürcüstanın dövlətinin mövqeyini olmasına, elementar məntiq deyir ki, Zurabişvili öz dövlətinin mövqeyini ifadə edib. Çünkü o, hansı QHT rəhbəri deyil, Gürcüstan dövlətinin rəsmi başçısıdır və dediyi söz, bildiridi mövqə də Gürcüstan dövlətinin adı nadir.

O da aydınlaşdır ki, niyə erməni tərəfi Minsk Qrupundan bərk-bərk yapışır. Çünkü ora-

da 3 vasitəcindən en azı, ikisi (Rusiya, Fransa) ermənipərəstdir və düşmən təref ümidi edir ki, onların sayesində nə vaxtsa Azərbaycandan Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyin etmə haqqı tanımamasına nail olacaq.

Təbii ki, ilgimdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, bunu gözləyənlər boşuna gözleyirlər...

Gələn həftə Salome Zurabişvili işgalçi Ermənistana da səfər edəcək. Yəqin ki, "quş qoyma" xətrinə. Çünkü Gürcüstanın işgalçi saydıgı Rusyanın bölgədəki əsas forpostu, regionda konfliktlərin həllini əngelləyən tek ölkə kimi Ermənistən Gürcüstan üçün hansı önem daşıya bilər ki?

Bizim üçün isə səfərlə bağlı iki məsələ diqqətdə olacaq: 1. Bakıda Ermənistani işgalçi adlandıran gürcü prezidenti prinsipial mövqeyi İrəvana da saxlayacaqmı? (Yəqin ki, Bakı bəyanatı ilə bağlı ona təxribatçı sual verilecək). 2. İşgalçi ölkəyə Gürcüstan ərazisi vasitəsilə Rusiyadan yeni dəhliz açılması vəriələcəmi?

Gözləyek.

□ "Yeni Müsavat"ın analitik xidməti



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ötən həftəsonu bəlli oldu ki, Azərbaycan və Ermənistan rəhbərləri - president İlham Əliyev və baş nazir Nikol Paşinyan tezliklə ATƏT-in Minsk Grupu həmsədrlərinin təşkilatlığında görüşməyə razılıq veriblər. Bu barədə həmsədrlərin bəyanatında deyildi. Qeyd olunurdu ki, vəsitiçilər fevralın 20-də İrvanda Nikol Paşinyan və fevralın 21-də İlham Əliyevlə görüşüb lər və görüşdə liderlərin yaxın gələcəkdə keçiriləcək görüşü, müzakirə oluna bileyək məsələlər diqqət mərkəzində olub.



Lakin görüşün dəqiq hərada - Rusiyada, yoxsa digər iki həmsədr dövlətin (ABŞ, Fransa) ərazisində və ya hansısa Avropa şəhərində keçiriləcəyi məlum deyil. Belə bir görüş niyyətini keçən həftə İranda səfərdə olarkən N.Paşinyan da təsdiqləyib. Ancaq erməni baş nazir deyib ki, bu, gündəmsiz bir temas olacaq.

Paşinyan Tehranda, eyni zamanda, ənənəvi mövqeyini təkrarlayaraq bəyan edib ki, o, danışqlarda yalnız Ermənistanı təmsil edə biler, "Dağlıq Qarabağın isə öz hökuməti var". Bu "hökumət"in hansı selahiyət yiyəsi olduğunu və kimin əlində oyunağa çevrildiyini isə Nikolun özü də yaxşı

bilir. Odur ki, qənaət yaranır ki, belə yanaşma ilə o, sadəcə, vaxt udmağə və ölkəsi daxilində özüne qarşı tezyiqləri azaltmağa çalışır, nəinki özünün absurd telebinin reallaşacağına inanır.

Ərazisinin 20%-i on illərdir erməni işğalı altında olan Azərbaycanı isə elbəttə ki, Paşinyanın belə ikili oyunları qəne edə bilməz. Qarabağda dair ya ciddi sülh prosesi başlayacaq, ya da müharibə qaçılmaz olacaq. Əfsus ki, erməni tərəfdən sülhü deyil, müharibəni yaxınlaşdırın açıqlamalar, absurd bəyanatlar verən təkcə Paşinyan deyil. Onun koman-

da üzvləri də ondan geri qalmırlar. O da diqqətçəkicidir ki, heç Serj Sərkisanın və ya Robert Köçəryanın vaxtında erməni yetkililər belə başından yekə, özlerindən razi və həyəzis bəyanatlar verməyiblər.

Məsələn, Ermənistan Milli Tehlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan ötən həftə işğal altındaki Füzuli rayonunda olub və oradan "bir qarış da torpağın Azərbaycana qaytarılmayaçağını", üstəlik, Araz boyu ərazilərdə məskullaşdırma aparılacağı bildirib. Belə bəyanatlar, şübhəsiz ki, Qarabağda dair danışqları tam mənasız edir. Eyni zamanda, Bakı üçün güc varianlığını bütün ciddiliyi ilə gündəmə getirir. Görünür, "məxməri inqilab"la eyforiyaya düşən və reallıq hissini itirən Nikol Paşinyan və komandasını özüne getirmək üçün ona bir mini "aprel sindromu" yaşatmaq lazımlı gələcək...

"2019-cu il Qarabağ üçün əvvəlki illərlə müqayisədə bir qədər pozitiv başladı. Ancaq realist olmaq, bundan çox şey gözləməmək lazımdır. Azərbaycan və Ermənistan cəmi üç il qabaq - 2016-ci ildə 4 günlük müharibə içindi olub. 2011-ci ildəki Kazan summitindən sonra dinc danışqlar prosesi faktiki, dayanmışdı.

Bununla belə, britaniyalı analistik o qənaətdədir ki, iki tərəfin siyasi mövqeyi dəyişməz olaraq qalır. "Ona görə də yaxın zamanlarda çətin ki, biz siyasi məsələlər üzrə hansı inkişafın şahidi olaq. Barışın

Qarabağ



Liderlər görüşə razılıq verdilər, bəs sonra?

Ermənistan rəhbərliyinin radikal ritorikası konstruktiv dialoqu mümkünüsüz edir; "Aprel sindromu" təkrarlana bilər; **Tomas de Vaal:** "Xalqların barışı üçün vaxt lazımdır..."

Bu gün biz danışqların ilkin səviyyəyə qayıtmışından danışırıq. Daimi temaslar hələ ki baş vermir, hansısa sıçrayışa isə hələ çox var".

"Yeni Müsavat"ın məlumatına görə, bunu "Eurasiya Diary" portalına müsahibəsində britaniyalı analistik ve yazıçı-publisist Tomas de Vaal Dağlıq Qarabağ konflikti ətrafinda son durumu və sülh danışqlarının perspektivini şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın bütün əvvəlki liderlərindən fərqlənir: "Əvvəla, o, səmimi şəkildə cəmiyyətə dialoq aparmaq və sade xalqın fikrini bilmək istəyir. İkinci, o əslən İrvandandır, əvvəlki iki prezident kimi Dağlıq Qarabağdan yox. Ona görə də ona Qarabağ ermənilərinin adından danışmaq daha çətindir. Qarabağda isə "hakimiyət"də köhnə siyasi rejimdir - hansını ki, heç cür Nikol Paşinyana sadıq müttəfiq adlandırmaq olmaz. Danışqlara fərqli yanaşmanı bununla izah eləmək olar. Paşinyan debatların formatını dəyişməyə hazırlıdır, ancaq tələsmək istəmir. O, açıq şəkildə bəyan edir və isteyir ki, 1990-ci illərdəki kimi, Qarabağ erməniləri danışqlar prosesinin bir hissəsi olsun. Mənə elə gəlir ki, o, vaxt ud-

maq üçün belə mövqe tutub. Hazırda ondan ötrü Ermənistanın daxili problemlərin həlli də vacibdir. Başqa yandan, Paşinyan öz mövqeyində tamamilə səmimidir. Mən eminim ki, Nikol Paşinyan Ermənistanın istenilən lideri kimi Qarabağ konfliktində kompromis zəruriliyini başa düşür. Ancaq əvvəlcə o, problemin erməni cəmiyyəti daxilində müzakirəsini istəyir, sonra isə Qarabağ ermənilərini əmin eləmək isteyir ki, onları xoşlamadıqları qərarlarla məcbur etməyəcək".

Azərbaycanın mövqeyinə gəlince, Tomas de Vaal Bakının mövqeyinin dəyişməz qaldığını deyib: "Ancaq Bakı axır vaxtlar danışqların detallarına yanaşmada öz nəzər-nöqtəsinə yumşaldıb ki, Paşinyana özünü göstərmək üçün şans versin. Ən ciddi addım isə odur ki, Azərbaycan iki tərəfin hərbi komandirləri arasında "qaynar xətt"in yaradılmasına razılıq verib. Bunun hesabına temas xəttində situasiya daha proqnoza yatımlı olacaq və dərhal məsələlər üzrə hansı qalmaqdır davam edər.

Dağlıq Qarabağ erməniləri isə Azərbaycan vətəndaşlarıdır. Onlar bunu qəbul edərsə, o zaman problem yoxdur, Azərbaycan dövlətinin zəmanəti altında, təhlükəsiz yaşaya bilərlər. Əks halda, çıxıb getmək üçün yol açıq olacaq - təbii ki, xalqımıza qarşı hərbi cinayətlər törətmüş erməni cani-lər istisna olmaqla...



Tərtərdə ermənilər üçün çəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb

Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilen məlumatə görə, hadisə rayonun Bayımsarov kəndində baş verib (Report). Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sənatoriyada olan İ.A.Alamaxmadoviç video və foto çəkilişlərini erməni dostu üçün edib. İ.A. Alamaxmadoviç polise ifadəsində bildirib ki, onunla eyni şəhərdə yaşayan erməni dostu anasının Qarabağ müharibəsindən evvəl orda yaşadığını, indi kəndi və evini görmək istədiyini deyib. O, telefonundakı xüsusi program vasitəsilə Tərtərə gələrək kəndi və həmin evi tapıb. Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A. Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb.



İran "ABŞ-in adamı" niyə qucaqladı?

Elşad PASASOY
epashasoy@yahoo.com

"Qarabağ İsləm torpağıdır və orada həlak olanlar şəhid hesab olunur. Biz Qarabağ məsələsində daim Azərbaycanla eyni mövqədə olmuşuq". Bu sözleri Təbrizin imam cüməsi Ali Həşim keçən ilin oktyabrında, Azərbaycan Respublikasının gedən nümayəndə heyəti ilə görüşürkən demişdi.

Ötən ilin martında Beynəlxalq Qarabağ Forumunun dördüncü - Ərdebil toplantısında iştirak etmek üçün qonşu ölkəyə gedən heyətlə görüşürkən qəzetiimizə müsahibə veren Ərdebilin İmam-cüməsi Seyid Həsən Amili isə "Açın səhədi, gedək Qarabağda savaşaq" - söyləmişdi. Həmçinin İranın ali dini lideri Əli Xameneidən sitat getirmişdi: "Bizim rəhbərimiz deyir ki, hər kəs Qarabağda ölsə, şübhidi".

O müsahibədə çox açıq danişmişdi. Azərbaycanı ABŞ və İsrailə əlaqələrə görə ittihəm edən imamcımıya "İran kimi böyük İsləm ölkəsinin prezidenti niyə eli qana bulaşmış, körpə qatili olan erməni prezidentlə qucaqlası?" Bu da bizi inqidən faktdır. Bir ovuc içi boyda olan Ermenistan İran üçün nə mahiyət, nə önem kəsb edir ki, Tehran öz müsəlman qonşusunu incidənək məscidləri dağıdan, mütəqəddəs məkanlarda donuz saxlayan işğalçı ölkəyə qucaq açır?" sualını vermişdim. Təessüf, tutarlı cavab ala bilməmişdim.

Bu dəfə İran eli hələlik qana bulaşmamış, heç hərbi xidmətdə olmamış, ancaq işğalçı plandan əl götürməyəcəyini bəyan edən Nikol Paşinyanı bağırına basdı. Əslində qonşuluq prinsiplərini əsas götürüb bu səfərin üstündə ötmək olardı - Paşinyanın Tehranda çekdiyi məlum şelfi və təxribatçı şəhar olmasayı.

Bu, təkcə Azərbaycan torpaqlarına iddia deyil, həm də İrana qarşı həqarətdir. İran rəhbərliyi ele bu səfərdə Qarabağ məsələsinin dinc yolla həllini istədiyi növbəti dəfə bəyan edib. Ali dini lider hətta Tehranin vasitəçi olmaq istəyini açıqlayıb. Ancaq bütün bunların qarşılığında Nikol "Qarabağ Ermenistandır və Son" deyirse, İranın da arzu-isteyinə tüpürmüş olub.

Bunun əvəzində Tehranin işğalçı Ermenistanı blokadan çıxartmaq üçün hərəkətə keçməsi, İrvanı qaz neqlini artırmaq isteyi qəbululunmazdır. Təbii ki, biz Azərbaycan dövləti olaraq məhrəban qonşuluq prinsipinə hemişəki kimi sadıqik. Rəsmi Bakı illerdə Qərbin tezyiqlərinə baxmayaq, 40 ildən çoxdur ABŞ-in sanksiyaları ilə baş-باşa qalan İrana qarşı ərazilərimizdən istifadəyə imkan vermir. Baxmayaq ki, zamanında İran təyyarələri hava sərhədlerimizi kobud şəkildə pozub, İran gəmiləri sularımıza müdaxilə edib, enerji yaqılıqlarımıza iddialar səslənib, Xəzər dənizinə "Mazandaran", ölkəməzə "Şimalı İran" adı veriləndə də səbirli davranıb dövlətimiz. Hətta bütün bunlardan sonra İrana yardım əlini uzatmaq, kredit ayırmalı bağlı proses də başlanıb. Hətta prezident Həsən Ruhani Paşinyanı qarşılıqlaşmağa tədarük gördüyü ərefədə Azərbaycan ərazilərinə iddiasını irəli sürəndə də dövlətimiz sebirlərini davrandı.

İranın yanlışlarına cavabı Güneydəki qəhrəman qardaşlarımız verdilər. Təbriz stadionundan ucalan "Sən yaşa, Azərbaycan!", "Qarabağ bizimdir!" sedaları ele Tehranin yanlış siyasetinə cavabdır. Çox yaxşı olar ki, Qarabağ İsləm torpağı sayanlar da Paşinyanın "Qarabağ Ermənistanındır" sərsəmələməsinə tutarlı cavab verəyidilər.

İranın bircə ay Mehri dəhlizini, Ter-Petrosyanın sözləri ilə desək, "Ermənistanın nəfəsliyini" bağlaması kifayətdir ki, Qarabağın işğalına SON qoyulsun. Yeni əslində Paşinyanın dediyi sonu İran da getirə bilər. Qarabağın xristian torpağı kimi təqdimatına, mütəqəddəs yurdılarda xəç basdırılmasına, kilsələr tikilməsinə, məscidlərin, şəhid qanı ile suvarılmış torpaqların mundarlanmasına cavab olaraq işğala SON verə bilər. Ancaq biz nə görürük? Ərdebil sakini olan azərbaycanlı milli fəal Əsgər Əkbərzadə qandallanıb, Ərdebilin Ettelaat İdarəsinə aparılıb. Digerləri də var: Azərbaycan bayrağını qaldırdığı, Ermənistan bayrağını yandırdığı, başına "Qarabağ" yazılı lentlər bağladıği üçün...

Məgər doğrudan İran rəhbərliyi dərk etmir ki, Paşinyan özü Qərbin adamı, komandasındakilar "Sorosun uşaqları"dır? Bunu hətta Putin Rusiyası bili və ondan üz çevirir, Ruhani niyə bağırına basır? Paşinyan elə "Sem dayı"nın rəziliyi ile İrana gedib. Davosda erməni baş nazirə Con Bolton zəng etmişdi. Qarabağdan danışmamışdır. Amma yəqin ki, İrandan danışılır. ABŞ İrvanı Moskvadan ayırmak üçün onun İranla əməkdaşlığına göz yumur.

Amma burada məkrli plan da var. İran-Ermənistan əlaqələrini inkişaf etdirmekle Azərbaycanı qazanmaq niyyəti var. Yeni Bakı Tehranin siyasetinə etiraz əlaməti olaraq, ABŞ-a "buyur, keç, yuxarı başa" desin, məqsəd budur. Ermənilər də çox isteyir iki müsəlman qonşunun arası dəysin, necə ki, Gürçüstanla əlaqələrimizi pozmaq istədilər bu günlərdə. Odur ki, maksimum ehtiyatlı olmalı, İranla da açıq danışb aramızı girmək istəyən "qara pişik"ləri nişan verməliyik...

Bu yolda maşın sürmək üçün gərək ya Şumayher olasan, ya da şahmatçı. Söhbət Bakı-Quba yolundan gedir. Beton yol ele güne düşüb ki, hər adımda çuxurları, dağlımlı yerləri ziq-zaq edib keçməyə pilot lazımdır.

Qubadan Bakıya qayıdan istiqamət tamamilə dağılib. Bir tərəfdən keyfiyyətsiz yol çekilişi, bir yandan da iritonajlı yük maşınları ucbatından Bakı-Rusiya yolu darmadağın vəziyyətdədir.

Ona görə sürücülər bura beton yol yox, batan yol deyirlər. Onlar bu əzab-əziyyətin nə vaxt qurtaracağı günü gözləyirlər. Çünkü bu yolda nə sürmək mümkünür, nə də qəzadan, avtomobilin zərər görməsindən sığortalanmaq.

Yolun tikintisinə 2008-ci ilənən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumiyyət 545 milyon 287 min 800 manat xərclənib.

Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yoluğun 120 kilometrlik hissəsinə təmirinə sərf olunub.

Yerde qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.

Yol istifadəyə veriləndə o vaxt Nəqliyyat Nazirliyi bu yolu 30 il davamlı olacaqı barede məlumat yaymışdı. Çünkü yol əməlli-başlı xərc aparmışdı.

Ancaq bir il çəkmədi ki, beton yolda çökəmələr, çatlar emələ gəlməyə başladı. İlərdir dəvəm edən bu problemin, yəni dağılmış, kele-kötür beton yolu düzəldilməsi sürücülərin en böyük arzusudur.

"2009-cu ildə istifadəyə vermişdilər, 2012-ci ildə yol təmiz dağılmışdı. Guya 30 il zəmanət veriblər, 10 il keçib, yolu gününə baxın."

Həm də yol normadan artıq yüklənir. İri yük maşınlarına tab gətirmədi. Bəzi yerlərdə təmir işləri aparılıb. Ancaq başdan-ayağa yenidən qurulmalıdır", - deyə sürücülər şikayətlənirlər.

Onların sözlərinə görə, Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dönya ən sonuncu məhəllə yoluñu xatırladır.

Sürücülər deyirlər ki, Xaçmazın, yaxud Şabranın kəndlərindən heç belə yola rast gelməzsəniz. Beton yol ele dağılib ki, iri yük maşınları sağ zolaqla getməkdən qorxurlar, hər an düşəckələri çuxur maşını aşırda, yüksəkliyi yerə tökə, ağır qəzaya səbəb ola bilər.

Ötən ilin yayında avtomobil yolu 10-20 və 45-52-ci km-də yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmir işləri aparılmışdı.

Amma hələlik Rusiyaya gedən və qayıdan istiqamətdə təmir işləri getmir. Sürücülər bildirirlər ki, təze yolda çəkilsə belə, o vaxta qədər beton yol təmir edilməlidir.

"Nəqliyyatın ən intensiv hərəkət edən yollarından biri

Ziya Məmmədovun yarım milyardlıq beton yolu bərən yola necə döndü... - reportaj

Sabiq nazirin 30 il zəmanət verdiyi Bakı-Rusiya yoluun hər iki istiqaməti darmadağındır; nə sürmək mümkün, nə də qəzadan sığortalanmaq... yeni pullu yol isə 2021-də hazır olacaq



hisəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq".

Ötən il fevralın 19-da prezident İlham Əliyev Bakı-Quba-Rusiya yolu ilə dövlət sərhədi yeni avtomobil yolu tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilirdi ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya

ya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yoluun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılib.

□ "Yeni Müsavat" in Reportor Orqusu Xaçmaz-Bakı

Hazırda qardaş Türkiye'de möhtəşəm bir seçki həyəcəni yaşanır. Martin 31-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək, ona görə də gündəmin əsas mövzusu seçkilərdir. Azərbaycan Kultür Dərnəyinin başqanı yardımçı, Azərbaycan kökənlü jurnalist, MHP üzvü Isa Yaşar Tezel İğdırın bələdiyyə başqanlığı uğrunda möhtəşəm təbligat kampaniyası aparır.

Xəber verildiyi kimi, MHP başqanı Dövlət Baxçalı və Türkiye prezidenti Tayyib Ərdoğanın da dəstək verdiyi Isa Yaşar Tezelin rəqibi Adil Aşırının namizədliyi AK Parti tərefindən geri çəkilib. Həmçinin uzun müddət bələdiyyə başqanı olmuş, 26-ci döñəm AK Parti deputatı Nureddin Aras da Isa Yaşar bəyə öz dəstəklərini ifadə ediblər. Hazırda MHP ilə iqtidardakı AKP arasında qurulan "Cümhur İttifaqı"nın tək namizədi İğdirdə anadan olmuş Isa Yaşar Tezelidir. Bu qərara MHP başqanı Dövlət Baxçalı və Türkiye prezidenti Tayyib Ərdoğan birge gəliblər.

İşgalçi Ermənistanla həmsərhəd olan İğdirdən Azərbaycan əsilli Türkiye vətəndaşının, Azərbaycan sevdalısının bələdiyyə başqanı seçilməsi, təbii ki, ölkəmiz üçün də müstəsna ehəmiyyəti var. Həm də Isa Yaşar bəy heç zaman Azərbaycan və Türkiyəni bir-birindən ayırmayan dəyərlə qardaşımız, əziz həmkarımızdır. Six qrafikinə rəğmən vaxt ayırıb "Yeni Müsavat" a verdiyi müsahibəsində də sevgisini bir daha izhar etdi:

- *İsa bəy, İğdirdə böyük uğur qazanacağınızda şübhəmiz yoxdur. Sosial şəbəkələr üzərindən paylaşımlarınızı da izləyirik və şanslı olduğunuzu bilirik. Siz hazırda proses baradə qəzetimizə nə deyə bilərsiniz?*

- İğdirdə seçki kampaniyası çox uğurlu gedir. Cümhur İttifaqının qurulması və "Cümhur İttifaqı"nın namizədi olmayım məni qürurlandırdı. Millətimin böyük dəstəyini qazandım, millətimin böyük diqqəti ilə qarşı-qarşıyam. Millətimiz birlik, bərabərlik istəyirdi. Hörmətli preidentimizin və hörmətli partiya başqanımız Dövlət Baxçalının bir yerde olması ölkənin və millətimizin rifahı üçün qurulan Cümhur İttifaqının İğdirdə da namizəd irəli sürməsi İğdir əhalisini çox məmnun edib. AKP və MHP



"Bu seçkinin qalibi biz olacaq!"

İsa Yaşar Tezel: "Azərbaycan dövlətinin və xalqının da dualarını, dəstəyini gözləyirik"

İğdirdən bələdiyyə başqanlığına namizəd: "Azərbaycanın qəbul edəcəyi bütün qərarlarda da Türkiye dövləti Azərbaycan dövlətinin yanındadır; Azərbaycanı sevirəm"

mənsubları bu işdən çox razı qalıblar. Bu birləşmə seçkini qazandıracaq, inşallah! Bu, mənim üçün də böyük şərəfdir.

- *İğdir bölgəsində sizə qarşı mübarizə aparan əsas rəqibiniz barədə nə deyə bilərsiniz?*

- HDP-nin namizədi bizim rəqibimizdir. Amma biz udacaq, inşallah! Onlar da çox böyük kampaniya aparırlar. Azərbaycan xalqı HDP-nin Türkiyə və İğdirlə bağlı mövqeyini yaxşı bilir. Allahın izni ilə biz birləyimizi hər keçən gün gücləndiririk. Bu seçkinin qalibi biz olacaq.

- *Seçkidə həm də Azərbaycan türkü olaraq mübarizə aparırsınız, İğdir da Azərbaycan türklərinin çoxluq təşkil etdiyi bölgədir. Bu amil sizin uğurunuza nə dərəcədə təsir edəcək? Azərbaycan türkləri əslən azərbaycanlı olan Isa Yaşar Tezel nəcə qarşılıqlılar?*

- Çox böyük məmənuniyyətlə alqışlayırlar. Bundan əvvəlki seçkidə çox az fərqli seçkidə məglub olmuşum. İğdirdə yaşayanların əksəriyyəti Azərbaycan türkləridir.

- *Orda nə qədər seçici var?*

- Bələdiyyə seçkisində 56 min nəfər iştirak edəcək. Əhalinin tən yarısı Azərbaycan türkləridir. Amma mən İğdirdə yaşayan bütün insanların bələdiyyə başqanı olacağam.

- *Bəs, HDP-nin İğdirdə nə qədər elektoratı var?*

- HDP sonuncu seçkidə -

2014-cü ildə 18 min 700 səs almışdı. MHP isə həmin seçkide 17 min 800 səs qazanmışdı. Yeni arada az fərq olmuşdu. O zaman Azərbaycan türkləri başqa partiyalarla bölünmüdü. İndi birləşdiyimizə görə bir problemimiz olmayıacaq. İnşallah qazanacaqıq!

- *İsa bəy, 31 mart həm də Azərbaycanlıların soyqırıma məruz qaldığı gündür. Yəqin ki, seçki kampaniyasının gedişində erməni vəhşiliyindən bəhs edən bu acı tarixi də xatırladırsınız...*

- Əlbətə. Bundan sonra ki seçki kampaniyamızda da bu tarixdən bəhs edəcəyik.

- *Bu arada İğdirdə Xocalı soyqırımı ilə bağlı keçirilən möhtəşəm yürüşü də izlədik, qürurlandıq...*

- Bəli, yürüş oldu, konfranslar keçirdik. 4-5 tədbirdə də çıxış etdik. Bizim seçki kampaniyamızın olmasının səbəbindən Xocalı adına keçirilən tədbirlər çox güclü şəkilde keçirildi.

- *Ermənilər Türkiyəyə qarşı qondarma soyqırım iddialarını davam etdirdiyi dönmədə iki qardaş ölkə gerçək soyqırımla bağlı hansı addımlar ata bilər? Şəxsən siz nə təklif edirsiniz?*

- Vallah, mənim ömrüm Azərbaycan davası ilə keçib. Görəcəyim işlərlə bağlı fikirlərim var. Biz bələdiyyə sedriliyini qazandıqdan sonra bununla bağlı çox gözəl layihələr həyata keçirəcəyəm. Siz də yaxından buna şahid olacaqsınız. Hələlik o

fikirlərim məndə qalsın. Bələdiyyə başqanı olaraq Azərbaycanın çəkdiyi acılar necə təpki verəcəyimizi, İğdirdən da reaksiyasının necə olacağını, Azərbaycanın haqq səsinin İğdir, Türk-Yəyə, dünyaya necə duyuracağımızın yaxından şahidi olacaqsınız.

- *Bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycandakı seçkilərlə bağlı arzu-is-təkləriniz, fikirləriniz də*

cümhbəşqanımız və partiya başqanımızdır. Onların birliyi 31 mart bələdiyyə seçkilərindən sonra da davam edəcək, Allahın izni ilə. Türk milləti qarşısındaki problemləri böyük başarı ilə adlayıb dünyadakı yerini alacaq və çox güclü bir dövlət olaraq Azərbaycan dövləti ilə inşalıha çox uzun illər dost və qardaş olaraq yaşayacaqlar, inşallah!

- *İsa bəy, Azərbaycan ən böyük dərdi, sıxıntısı Qa-*

baycanın qəbul edəcəyi bütün qərarlarda da Türkiye dövləti Azərbaycan dövlətinin yanındadır. Bizim seçki kampaniyamızda böyük bir "Cümhur İttifaqı" Koordinasiya Mərkəzimiz var. Həm bizim, həm də bizim qadınlarımızın seçki kampaniyasının aparıldığı ofislərin hamisində Türkiye bayrağı ilə yanaşı, Azərbaycan bayrağı var. Belə bir yanaşmada olan qardaşınız bələdiyyə sədri olmaq istəyir və sizlə-



ISA YAŞAR TEZEL

CUMHUR İTTİFAKI

MHP İĞDIR BELEDİYE BAŞKAN ADAYI

İĞDIR
EHLİNE EMANET

maraqlıdır.

- Uğurlar arzulayıram. Sistem fərqlidir, sizdə icra başçılığı qüvvəlidir, bizdə bələdiyyə başqanlığı. Orda həmkarlarımıza, məsləkdaşlarımıza da uğurlar arzu edirəm. Gözəl, bayram havasında, yaxşı əhval-ruhiyyədə, qardaşlıq, dostluq şəraitində keçiriləcək kampaniyamın Azərbaycana uğur getirməsini istəyirəm.

- *Türkiyə bölgənin lider dövlətidir. Qardaş ölkəyə qarşı vaxtaşırı təxribatçı, xain planları hazırlanır. Siz Türkiyənin taleyi, durumu ilə bağlı nələr düşünrüsünüz?*

- Türkiyədə hörmətli cümhbəşqanımızla hörmətli partiya başqanımızın birgə qurduğu "Cümhur İttifaqı" sayəsində bütün çətinlikləri atlattı, atlatmağa davam edəcək. Bu seçkilərdən sonra da Türkiyə çox güclü bir dövlət olaraq dünyada öz yerini alacaq. Türk milləti böyük millətdir, bütün sıxıntıları, əziyyətlərin hamisini aşacaq gücü var. Bu gücün də siyasetdəki təmsilciliyi

rabağa görədir və bilirik ki, qardaş Türkiyə də bu problemin həllini çox istəyir. Azərbaycan sevdalısı olaraq siz bu barədə nə demək istərdiniz?

- Qarabağ problemi həm də bizim problemimizdir. Ermənistan bizimlə həmsərhəddir. Biz bu məsələ ilə bağlı üzərimizə düşəni burda edirik. Bellidir ki, bu məsələ dövlətlər səviyyəsində müzakirə olunur. "Cümhur İttifaqı"nın da Qarabağ məsələsinin çözülməsinə çalışdıgına əminəm. İşgala son qoyulana qədər Ermənistanla hər hansı işbirliyindən, əlaqədən səhəbə gedə bilməz. Sözsüz ki, yalnız Azərbaycanın acıları bitəndən, torpaqlar geri alındıqdan sonra dövlətlər arasında əlaqələr başlayacaq. Bu gün Türkiyədə yaşayan bütün azərbaycanlılar daxil olmaqla, bütün türk millətinin, Anadolu türklerinin hamisi Qarabağ məsələsini, həyata keçirilən soyqırımları, edilən zülmləri bilir, bütün vətəndaşlarımız Azərbaycan xalqının yanındadır. Azə-

rin də dəstəyini gözləyir. Azərbaycan dövlətinin də, Azərbaycan xalqının da dualarını, dəstəklərini gözləyirik.

- *Dualarımız sizinlədir, təbii. Bir sıra tanınmış ziyanlıların, dəyərli professor Aygün Attar başda olmaqla bəzi azərbaycanlıların sizə dəstəyini də müşahidə etdi. Bu strada dəha kimlər var?*

- Hamısı dəstək olurlar, bu prosesdə yaxından iştirak edirlər. Hamısı ilə görüşür, hamisinin da böyük marağı var. Əllərindən nə gəlirsə, etmək istəyirlər. Bundan sonra da gələnlər olacaq. Bilirik ki, yenə də gələnlər olacaq, bizi ürəkləndirəcəklər, yanımızda duracaqlar, bize ruh verəcəklər. Bu arada Giresun Universitetinin professoru doktor Aygün Attar xanıma çox böyük minnətdarlığı və təşəkkürüm qəzetiñiz vasitəsilə bildirmək istəyirəm. Çox ürəkli bir arkadaşımdır. Azərbaycanın varlığını istəyən, Azərbaycanla Türkiyənin qardaşlığını dəstəkləyən bir həcamızın bura gəlməsinin bize çox böyük faydası oldu. Hətta bəzi problemləri var idi ki, bunların hamisini Aygün xanım bir gün içərisində ortadan qaldırdı. Onun bu problemləri həll etməsinin mənə çox böyük faydası oldu. Yəni bir hocamız gelişmiş ilə İğdirdə bir çox iqdrillərin önündə duran ən ağır məsələləri həll etdi və geri döndü. Ona minnətdaram, təşəkkür edirəm.

- *Azərbaycana başqa demək istədikləriniz varmı?*

- Azərbaycanı sevirəm. Son sözümüz də bu olsun.

□ **Elşad PASASOV,**
"Yeni Müsavat"

Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə İranda sefərdə olması gündəmdən düşmür. Fars rejiminin erməni baş naziri isti qarşılmasına, hətta İrandakı ermənilərin "Qarabağ Ermənistanındır, son!" yazılı poster qaldırması və Paşinyanın onun önündə şəffif etməsi haqqı olaraq Azərbaycan tərəfin günlərdə davam edən etirazlarına səbəb olub.

Təbrizin "Tiraxdur" futbol klubunun İsfahanın "Sepahan" komandası ilə oyunu zamanı cənublu soydaşlarımızın baş vərənlərə kəskin şəkildə öz etirazlarını bildirmələri və "Qarabağ bizimdir, bizim olacaq!" şüərləri isə qururverici anlardan oldu. Amma bununla belə, 40 miliona yaxın soydaşımızın yaşadığı İranda etirazların küçələrə, meydandalar daşınmaması suallar doğurur. Bununla bağlı fərqli fikirlər var.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə İranın təcavüzkar Ermənistana qucaq aćmasına öz sərt mövqeyini bildirdi: "Bize çox təccübələr gəldi ki, İran rejimi Paşinyana qucaq aćdı, ona isti münasibət bəslədi və erməni baş naziri ümidiylər yola saldı. Bu əslində Ermənistən Azərbaycana qarşı təcavüzünün hansısa formada dəstəklənməsi deməkdir. Dəfələrlə demişəm, bir daha təkrar edirəm ki, eger İran da qardaş Türkiye kimi Ermənistən təcavüzkar siyasetinə qarşı sərt mövqə nümayiş etdirseydi, onunla bütün serhədləri bağlaşdı, diplomatik münasibətlərə son qoysayı və işçal olunmuş torpaqlarımızın azad edilməsində təkcə sözə deyil, əməldə



Azərbaycanın yanında olsayıdı, tamamilə əminəm ki, indi vəziyyət tamam fərqli idi. İran rejimi kimin hakimiyyətə gəlməsindən asılı olmayaq bunu etmirlər. İndiki hakimiyyətdən, yəni Həsən Ruhanidən öncəki İran prezidentləri Ermənistənə dəha isti, hətta deyərdim ki, onun təcavüzünü şirnəkləndirəcək addimlar atıldı. Həsən Ruhanı məsələye nisbətən ehtiyatlı yanaşırı. Amma son olaraq İran inqilabının 40 illiyində Azərbaycana söyləmiş olduğu fikirlərdə ölkəmizə qarşı

nin işçal edilməsinə qarşı cənublu soydaşlarımız hər zaman öz etirazlarını bu və ya digər şəkildə bildiriblər. Onlar bizlərlə bərabər olduğunu ortaya qoyublar. Biz onların dəstəyini hər zaman hiss etmişik. Lakin İran rejimi o qədər keskin bir notlar üzərində öz fealiyyətini davam etdirir ki, orada kiçik bir bu və ya buna bənzər etirazlar çox ağır repressiyalarla müşahidə olunur. Onlar cezalandırılır, həbsxanalarala salınır, hətta elə olur ki, onların bəzilərinin harada etdirirlər. Bu da təbii ki, həmin mitinqlərin keçirilməsinə mane olur. Ancaq stadionda güneyli soydaşlarımızın bu etirazını alıqlayıram. Onlara bu addimlara görə Tanrımdan möhkəm-möhkəm cansağlığı arzulayım. Ümidvaram ki, biz tale-yüklü problemlərimizi zaman-zaman birləkdə həll edəcəyik. Fərqi yoxdur, erməni işğalına qarşı 30-40 neferin bele aksiyaya keçirmesinə müsbət yanaşırıam. İstənilən sosial şəbəkədə erməni təcavüzü, erməni fa-

"Təbriz stadionunda səslənən çağırış və şüarlar zaman gələcək meydamlarda eşidiləcək"

Fəzail Ağamalı: "İranda aksiyalar mahiyyətini dəyişib fars rejiminə qarşı çevrilə bilər"



erazi iddialarını ortaya qoyması, Azərbaycanı müstəqil dövlət olaraq təhdid etmesi, tarixi Azərbaycan torpaqlarını fars torpaqları kimi təqdim etmesi bir daha fars şovinizmin ifadəsi oldu. Bu bir daha onu göstərdi ki, onlar əsasi ötən əsrin 20-ci illərindən qoyulmuş olan fars rejiminin daşıyıcılarından. Bir-birindən bu və ya digər şəkilde fərqli fikirlər ifadə etsələr də, mahiyyət eynidir. Bunlar uzun illərdə Ermənistənə eyni münasibəti sərgiləməkdədirler".

Deputat cənublu soydaşlarımızın daim yanımızda olduğunu söyledi: "Azərbaycan torpaqları-

olması belə məlum olmur. Bunu biz illərdən bəri müşahidə etməkdəyik. Mənə elə gəlir ki, məhz sizin dediyiniz kimi minlərlə, milyonlarla soydaşımızın küçələrə çıxıb Paşinyanın gelişinə etiraz etməməsinin, ona kəskin reaksiya verməməsinin səbəbi repressiyalarda, kəskin əmələde axtarmaq lazımdır. İstər-istəməz İran hakimiyyəti çəkinir ki, Qarabağ üzərində olan mitinq, yürüş və ya kütləvi xarakter daşıyan ciddi aksiyalar mahiyyətini, istiqamətini dəyişib fars rejimə qarşı çevrilə bilər. Ona görə bu cür mitinqlərin keçirilməsinə çox kəskin mövqə nümayiş

şizmini ifşa edən yazıya, müraciətə de müsbət yanaşırıam. Eyni zamanda, stadion içərisində bu cür şüarların səslənməsi, Ermənistən təcavüzkar dövlət olaraq pişnənilməsi və işçal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı tələbləri çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, zaman gələcək stadion içərisində olan çağırışlar və şüarlar küçələrdə, meydandalar da böyük izdihamla müşahidə olunacaq. Buna şübhəm yoxdur və zaman gələcək mütləq bunun şahidi olacaq".

□ Cavanşir Abbaslı,
"Yeni Müsavat"

Rusiya-Belarus kimi Türkiye-Azərbaycan ittifaq dövləti yarana bilər


Əhəd Məmmədli: "Türkiye ilə ittifaqımız zərurətə çevrilir"



farslar Rusiyani arxasına, Ermənistənə da yanına alaraq üstüməz gəlirlər. Belə olan şəraitdə Azərbaycan tehlükəsizliyi naminə qardaş Türkiye ilə siyasi-hərbi ittifaq sazişi imzalamaçıdır. Nəzərəalsaq ki, 2019-cu il Qarabağ məsələsində sınıma illi ola bilər, hər tərəfdən qorunmaq məqsədilə Naxçıvanda və Abşeron yarımadasında Türkiye hərbi bazaları qurulmalıdır. Bununla kifayətlənməyib Rusiya və İranla sərhədlərimizi Azərbaycan silahlı qüvvələri ilə bərabər Türkiye hərbi kontingenti birlikdə qorumaq məhsüliyyətini bölüşməlidirlər. Nəzərəalsaq ki, qardaş Türkiye həmçinin NATO üzvüdür, bununla Azərbaycan həmdə dönyünün en böyüü hərbi alyanşının çətri altında müdafiə edilmiş olur. Bütün bunlara kifayətlənməyib Türkçənin İraq və Suriya ilə sərhədlərinin birgə qorunması üçün Azərbaycan hərcələri də ora göndərilməlidir. Axtarışlıdır ki, qardaş Türkiye hərbi qırıcılarının Bakı səmasında uçması İranı geri çəkilməyə məcbur etdi. Bütün bunları onu göstərir ki, İstanbulda, Ankarada türk bayrağının dalgalanması belə Azərbaycanın müstəqilliyinin təminatı, qoruyucusudur. Son hadisələr bunu göstərdi ki, İran yenə Azərbaycanın üstüne gedir, amma bu dəfə tək üstümüzə gəlmirlər,

ayrı-ayrı milətlər hesab edirlər, türkəyiilərlə azərbaycanlılar isə özlərini eyni türk milləti sayırlar. Ona görə Türkiye-Azərbaycan birliyi daha real və məqsədəyindən. Ələxüsən da indiki dövrə Rusiya-İran-Ermenistan üçlüyünün Azərbaycanın üstüne geldiyi dönemde qardaş Türkiye ilə ittifaqımız zərurətə çevrilir. Azərbaycan Cumhuriyyətinin qurulması Türkiye dövlətinin sayəsində oldu. Bu bir tarixi faktdır. Azərbaycan müstəqilliyini bərpə edəndən sonra dövlətçiliyimiz qorunub saxlanılmışında da Türkiye Cumhuriyyətinin faktoru inkar edilməzdir. Çox uzağa getməyək, 2000-ci ili yada salaq.

iran qırıcıları, döyüş gəmileri biziş səma və dəniz sərhədlərini dəfələrlə pozaraq Salyana qəder qəlib çıxmışdır. Açıq danişaq, o vaxt Azərbaycan İranə cavab verməyə aciz qaldı. Və həmin gərgin anlarda həmisi olduğu kimi qardaş Türkiye yanımızda oldu. Türk hərbi qırıcılarının Bakı səmasında uçması İranı geri çəkilməyə məcbur etdi. Bütün bunları onu göstərir ki, İstanbulda, Ankarada türk bayrağının dalgalanması belə Azərbaycanın müstəqilliyinin təminatı, qoruyucusudur. Son hadisələr bunu göstərdi ki, İran yenə Azərbaycanın üstüne gedir, amma bu dəfə tək üstümüzə gəlmirlər,



məlidir ki, şimal və cənub sərhədlərimiz tehlükəsizlik alanına çevriləndən sonra sakit şəkildə Qarabağda antiterror əməliyyatını keçirə bilək. Bütün bu söyleyişlərim bu il olmalıdır. Vaxt düşmənlərimizə işleyir, ona görə tələsməliyik. Türkiye-Azərbaycan ittifaq dövlətinin qurulması üçün yuxarıda qeyd edilən addimlar atılmışdır. Bu addimların atılması indiki şərtlər ərzivansıda artıq zərurətə çevrilir. Bütün bunları bu gün edilməlidir ki, sabah gec olmasın. Türkiye-Azərbaycan ittifaq dövlətinin en böyük üstünlüyü vahid Turan dövlətinə atılan real addimın başlangıcıdır. Türkiye-Azərbaycan ittifaqımız Türk Birliyinə doğru atılan real addim olacaq. Avtomatik olaraq da Azərbaycan dönyanın en güclü siyasi-hərbi alyansı olan NATO-nun bir hissəsinə çevriləcək. Bununla da şimal və cənub sərhədlərimizin tehlükəsizliyini təmin edəcəyik. Və en başlıcası Türkiye-Azərbaycan mütətəfiq və hədəf dövləti ərazi bütövülüyümüzə qoşuşmağın, Qarabağın qaytarılmasının en başlıca səbəbi olacaq. Özünüz də qeyd etdiyiniz kimi, Rusiya ilə Bela-

rus arasında münasibətlər Türkiye-Azərbaycan münasibətləri qədər yaxındır. Çünkü onlar bir millet deyil, biz isə bir milletik! Rusiya Belarusa qarşı səmi mi olmadığından Belarus Rusiya ilə birləşmək istəmir, ona görə onların münasibətlərində heç nə dəyişmir. Türkiye-Azərbaycan münasibətlərində isə veziyət kardinal şəkildə fərqlənir. Türkiye ilə Azərbaycan arasında eyni millet bağları möhkəmdir. İki ölkə arasında sevgi, inam, iman üzerinde qurulan əsrlərə dayanan münasibətlər var. Ona görə Türkiye ilə Azərbaycan arasında vahid dövlət projesi müsbət mənada neinki təkcə bu iki ölkə üçün, bütün türk dünyası üçün çox şeyi dəyişəcək. NATO-nun bu məsələyə münasibətinə gəldikdə isə təbii ki, bu qurum türk dünyasının dirçəlməsi və böyük Turanın qurulmasını heç istəməz. Lakin Türkiye-Azərbaycan Gücləndikcə və Azərbaycanın bu məsələdə siyasi iradəsi güclü olduqca NATO belə türk birliyinə engel ola biləcək".

□ Cavanşir Abbaslı,
"Yeni Müsavat"

Usaqlara mobil telefon verilib-verilməməsi məsələsi her zaman geniş müzakirələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq.

Məlumatlılara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halindadırlar. Ar-tiq elə bir zaman yetişib ki, bu



mobil telefonun verilməsi əsas yerde dayanır. Uşaqlarda müyyəyen problemlərin gələcəkdə yaranmaması üçün yaxşı oları ki, onlara xüsusiən de birinci 2 yaş dövründə mobil telefon verilməsin. Nəyinkı mobil telefon vermək, qeyd etdiyimiz yaş aralığında uşaqları bu telefonlara yaxın qoymaq da lazımdır. Mobil telefonun az da olsa müsbət təsiri odur ki, məktəbəyəşli uşaqlar bu cihazlar vasitəsilə informasiya mübadiləsi aparıb.

Məktəblilər hansı yaşdan mobil telefon gəzdirdə bilər?

Həkim-pediatrdan SOS: "Valideyn uşağa mobil telefon verməsinin fəsadını gələcəkdə görəcək..."

gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünkü telefon istehsal ilə məşğül olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.

İngilis mütəxəssisi 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmek deməkdir.

Məlumatlılarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslerinin,

bacarıqlarının getdikcə itmesine səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşınmaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.

Araşdırmağa görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirək mümkünür. Sürix və Fribourg universitetlərinin araştırma qrupu müyyəyen edib ki, ağıllı mobil telefon istifadəciliyinin baş barmaqları ile beyniləri arasında hissi bağlılıq var.

Türkəyi professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda

naviqasiyadan tez-tez istifadə etmək də beyinin fealiyyətini yavaşlaşdırır və beynin artıq düşünbü, üvəni tapmaq funksiyasından getdikcə məhrum olur.

Həmçinin məlumatlılara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya eləcə də Alzheimer və Parkinson kimi üzvi beyn xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır.

Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmışına səbəb olabilir. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün "Sar" dəyərine diqqət etmək lazımdır. "Sar" faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.

"Yeni Müsavat" a danişan hekim-pediatr Hüseyin Mehdiyev bildirdi ki, təbliğat aparılsa da, Azərbaycanda analar buna diqqət etməyib, uşaqlara telefon verirlər: "Xüsusilə də yeni doğulan körpələri sakitləşdirmək üçün mobil telefondan istifadə edirlər. Telefonu uşağa verirlər ki, ekranda nələrə saxlıb, sakitləşsin. Deyim ki, uşaqlar da çox böyük həvəslə mobil telefona saxlıb, sakitləşir. Bütün bunların nəticəsində ilk növbədə uşaqlarda göz problemi yaranır. Biz son illərdə müşahidə aparıq ki, gözündən şikayət edən uşaqların sayı həddindən artıq çoxdur. Məktəb yaşında olan uşaqların valideynləri adətən sual verirlər ki, övladım nə üçün filan dərsi yaddaşında saxlaya bilər? Mən deyərdim ki, bu problemin yaranmasının da səbəbləri sırasında uşaqlara

□ Əli RƏIS,
"Yeni Müsavat"

Sual bəyəndirə bilmədikləri-mizdənsinizmi?

Sevinc TELMANQIZI
s.qurbanova@gmail.com



Biz jurnalistlər dejavyu yaşayıraq hər dəfə. Hər dəfə olmasa da, tez-tez deyim, obyektivlik olsun. Üğrunda yazılır yazdığımız, köşələr hər etdiyimiz, hüquq müdafiəçilərini, Penitensionar Xidmət resmələrini resmən zinhara götirdiyimiz adamlar bir gün türmədən çıxır və deyir ki... Reaksiyalar müxtəlif cür olur. İlk kateqoriya təşəkkür edənlərdir - hərçənd ki, vicedən jurnalisticin sözlə də olsa, təşəkkür ehtiyacı yoxdur. İşini görüb, sadəcə vicdanla görüb və buna görə öz karyerasına gözəl şriftlərə eləvələr edib. İkinci mediadan qaçanlardır. İçəridən çıxanda söz verib, öhdəlik götürüb və ya hər nəyse. Jurnalistlərə danışmamaq kimi bir strategiya seçib. Bunlarla da işimiz yox. Bəlkə də danışb özünü batracığına, danışmayıb nisbətən abırlı qalmaq istəmək də məntiqlidir. Bir de üçüncü və biz qələm adamlarının gəzünən düşməni olan kateqoriya var. Mən bu yazıda onlardan danışacam.

Çıxır və sanki dünyani xilas etmişcəsinə, laubali tərzdə, yuxarıdan-aşağı baxarcasına..jurnalistlərə rişxənd edənlər. Təxminen "nə haber, lan, fakirlər?" ədəsində. Sual verirsən, bəyənmir. Söz sorusursan, göz süzdürür. Bir oflama, bir puflama. Açıq-aydın hiss etdirir ki, siz onu qıcıqlandırırsınız. Niyəsi, nə üçünü bilinmir. Qıçır, əsəb, istehza - bunların toplusundan yaranan bir üz ifadesi ilə dayanır qarşında. Həbsinə sən səbəb olmuşcasına, xoşgörü ilə dediyin hər şeyi sənə qapı kimi sərt formada qaytarır. Sanki içəridə jurnalistik kursundan məzun olub, təlim keçib, ya da "Guardian"ın ştatlı əməkdaşı olub.. Gah deyir, primitiv sual verirsən, gah deyir, bu nə yanaşmadı. Dərdini anlamırsan, amma bilirsən ki, nəsə dərdi var.

Tablonu aydın görə bildiz? Təxmin etdiz kimdən danışdığını? Aylardır açıq aksiyasını, içəridən yazdığımız məktubları, davasını, şəxsinə yönəldilən təxribatı, yeməyini-içməyini həssaslıqla izlediyimiz bloger Mehman Hüseynovdan gedir söhbət. Gənc içəridən çıxan kimi ilk sillesini (öz aləmində) jurnalistlərə vurdu. Hətta hamının maraqlandığı "Şəhətiniz necədir?", "Neçə gün açıq keçirmisiz?" tipli sualları da iqrar etdi, aşaqlıdı. Sanki bu sualları vermək qəbahət imiş, iqtidar məmurları demiş, düşmən dəyirmanına su tökməmiş, qərəzli imiş. Neçə illik jurnalist təcrübəmdən biliyəm ki, adına siyasi məhbus deyilən şəxslər azadlığı çıxan kimi onlara verilən suallar aşağı-yuxarı eyni cür olur: sehhəti, başına gələnlər, bundan sonrakı planları və sair. Ondan Kvant nəzəriyyəsini, Zigmund Freyd psixanalizinin incəliklərini, ya da kosmosdan yərə göndərilən sırı signalların pərdəərəxasını soruşacaq deyilik ki. Zətən soruşsaq da, cavab verə bilməz. Ömründə bir normal jurnalist müsahibəsi almamış, bir gün jurnalistik etməmiş adam peşəsi jurnalistikə olanlarla yuxarıdan aşağı danişanda... mənzərə gülməli alınır. Amma Cem Yılmaz demiş, "son şakası güldürmədi".

Tamam, anladığ ki, Mehman iki gün vaxt istəyir, yoxluğunda baş verənləri araşdırır, izləyib geniş açıqlama verəcək, metbuat konfransı keçirəcək. Burası ilə işimiz yox. Çünkü açıq aksiyasının müddətindən tutmuş, adından verilən bəyanatlara qədər xeyli məsələdə müəmmə var. Şair demiş, çıxıb Ayı, Günəşin yerinə özü qoyacaq, qoymalıdır. Bəs bu heç kima gücü çatmayıb, soyuq mart gündündə qapıda saatlarla onu gözleyən jurnalistlərin günahı ne? Onlar nə ediblər Mehmana? İçəridə krossovord oynadığı Əli Abdalov kimi təxribatımı çəkiblər? Yoxsa adından yalançı bəyanatlar verib, qrant yeyib, görüşlərmi keçiriblər?

Yenə də deyirəm. Biz bu mənzərəni daha önce də görmüşük, xəyal qırıqlığımızı yaşamışq. Yaxşı yadimdadır, təxminən 4 il boyunca bir siyasi məhbus haqqında da aramsız yazdıq, müdafiə etdik. Çıxanda bir müsahibə zamanı verdiyim bir normal suala "deyəsən sizin başqa işiniz yoxdur" deyə cavab verdi. Bir başqası da hər Allahın günü redaksiyalara zəng edib, türmədə pozulan hüquqlarından danişirdi. İndi Avropadan bizi söyür. Yəni, Mehman nə birləşdir, nə də sonuncu olacaq. Sadəcə, azadlığı çıxanda sizi ilk qarşılan kəsimə bir qədər mədəni davranmağa çalışın. "Bu, jurnalistlərin işidir, ondan pul qazanırlar" mənitiq ilə yanaşmayın. Jurnalist pulu başqa yazıdan da qazana bilər. İçəridə sizə zülm edənlər kimi davranışmayın. Bu ritorikanı biz onların ifasında eşitmışk. Bənzəməyin onlara, bənzəməye çalışmayın! Xeyir tapmayacaqsız!

Ombudsmandan əlliliklə bağlı maraqlı təklif

Insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova əlliliklən qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müyyəyen olunmasını təklif edir. Musavat.com xəbər verir ki, bu haqda ombudsmanın "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.



Məruzədə təklif edilir ki, əllilik şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müyyəyen edilsin və buna uyğun müvafiq sosial dəstək tədbirləri həyata keçirilsin. Bunun yanaşı, sosial infrastruktur obyektlərinin əlliliyi olan şəxslərin real təlebatına uyğunlaşdırılması təklif edilir.

Ombudsman həmçinin təklif edir ki, əlliliyi olan uşaqların ehtiyaclarının digərlərindən fərqli olduğu nəzərə alınaraq, ailə başçısını itirmiş və əlliliyi olan uşaqlara hər iki halə görə müavinət verilsin.



Bayıl yamacında, sürüşmə zonasında sakinlərin problemləri həll olunmamış qalır. Belə ki, öten həftə jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirib ki, Bayıl sürüşmə zonası ilə bağlı Nazirlər Kabinetinin yaxın günlərdə yeni qərar verəcək. Onun sözlərinə görə, Bayılda baş verən sürüşmə ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

"Sürüşmə hadisəsi bu köçkün ailələrinə Səbayəl ərazidə birinci və sonuncu Rayon İcra Hakimiyətinin bildirilmişdi ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olmuşdu. Məcburi köçkün ailələri bildirildilər ki, araşdırma aparıb öyrənilər ki, onlara veriləcək evlər müvəqqəti" - deyə o qeyd edib.

E.Əzizov onu da deyib ki, hazırda ərazidə yaşayan və təndaşların məsəlesi gündəlikdə aktualdır. "Nazirlər Kabinetinin yaxın günlərdə yeni qərar verəcək. Bu barədə prezident İlham Əliyev tərəfindən tapşırıq verilib", - deyə o bildrib.

Ötən sayalarımızda da məlumat verdiyimiz kimi yerlilərlə bərabər, Bayıl yamacında sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi yaşayır. Məcburi müşdü.

Bayılda son durum: sakinlər qərar gözləyirlər

Maliyyə Nazirliyinin əməkdaşları mənzilləri növbəti dəfə ölçürlər...

"Yeni Müsavat" a danişan sakin Elməddin Muradlı bildirdi ki, məcburi köçkünləri "Qaçqinkom" sədri Rövşən Rzayev yüksək seviyyəde qəbul edib: "Rövşən Rzayev sakinlərin problemlərini dinləyib və lazımi tədbirlərin görüləcəyini bildirib. R. Rzayev məcburi köçkünlərə bildirib ki, məsələ ilə bağlı aidiyəti qurumlara müraciət edəcək və çalışacaq ki, məcburi köçkünlər də digər sakinlər kimi kompensasiya alılsınlar. Hələ ki, "Qaçqinkom"dan yekun cavab gelməyib. Sakinlər böyük ümidi cavab gözləyirlər. Lakin onu deyim ki, Martin 2-də Maliyyə Nazirliyinin ekspert qrupu Bayıl yamacına gəlib və qrup şəkilində evlərin ölçülərini götürürər. Hansı ki, İndiyə qədər belə də 8 dəfə evlərin ərazisi ölçülüb. Bakı Şəhər İcra Hakimiyətinin, Maliyyə Nazirliyinin, Səbayəl Rayon İcra Hakimiyətinin,

lənlərə ne qədər pul veriləcək. Onu deyim ki, ərazinin aşağı hissəsində bina tikilir və hələ hazır olmamış, mənzillerin hər kvadratını 2500 manata satırlar. Bize də əger kompensasiya venirlərsə, heç olmasa yerin qiyməti nəzərə alınınsın".

Onu da yada salaq ki, Bayıl ərazisindəki "Teleqüllə" yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürüllər. Sakinlər bildi-

rılər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqdə çətinlik çəkiblər. Ona görə də məcbur qalıb ya ənənə ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüb.

Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Cari ilin yanvar ayında kirayə pulları ödənilməyib. Sonradan isə həmin ay üçün ödəniş edilib. Səbəyəl rayonunun icra başçısı Vüqar Zeynalov sakinlərə bildirib ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək.

Əli RAİS,
"Yeni Müsavat"

Futbolda qaydalar dəyişdi - siyahı

Beynəlxalq Futbol Assosiasiyanı Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişikliklər edib. Report-un məlumatına görə, bu barədə qərar IFAB-in 133-cü illik yığıncağında qəbul olunub.

Dəyişikliklər bunlardır:

1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa, cəzalanacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın



olan yan xətt tərəfdən ehtiyat oyuncular skamyasına yollanmalıdır;

3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;

4. Topa digər komandanın oyuncusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cerime meydancasını tərk etməli olduğuna dair qayda ləğv edilib;

5. Hüküm edən komandanın oyuncularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsinə yerinə yetirən komandanın oyuncuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdır;

6. Penaltı yerine yetirilərən qolkipelerin qapı xətti üzərində ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəyidikdən sonra "mübahiseli top" təyin olunacaq.

Qeyd edək ki, qaydalardakı dəyişikliklər iyunda qüvvəyə minəcək. Daha əvvəl bildirildi ki, Beynəlxalq Futbol Assosiasiyanı Şurası martda təsadüfen əl ilə oynamaya görə cəzannın tətbiq olunması məsələsini müzakirə edəcək.



mera quraşdırılan yerdə ayaqyoluna quraşdırılması mütələq "kamera çəkir" ifadəsi yazılmalıdır: "Harada ki, təhlükəsizlik məsələləri pozuła bilər, orada kameraların quraşdırılması mümkünür. Bundan əlavə, hansısa ictimai qaydaların pozula biləcəyi, qəzaların baş verməsi mümkün olan yerlərdə kameralar quraşdırmaq olar. Məsələn, şəhər polisi kameralarla bağlı sxemini özü müyyən edir. Bu sxemə uyğun da kameraları quraşdırırlar. Eləcə də hansısı müəssisə de özünün təhlükəsizliyini təmin etmək məqsədilə kamera qoyur. Sanitar qoşaqla hansısa kameraların quraşdırılması isə təhlükəsizlik məsələsi deyil. Ola biləsin ki, məktəb rəhbərliyi deyib ki, kamera quraşdır-

maqdə məqsədi, usaqların birmənəli olaraq konstitusiya pozuntusudur və şəxsi həyata müdaxilə sayılır. Bir çox mağazalarda görürük ki, kamera çəkilişinin olması ilə bağlı xəbərdarlıq lövhəsi var. Lövhəni qoymağa məğaza rehbərliyini məcbur edirlər və bu, doğru addımdır. İnsan bilməlidir ki, onu çəkirlər. Davranışını da buna uyğun etməlidir. Gizli çəkiliş isə qanunla qadağandır".

Əli RAİS,
"Yeni Müsavat"

Hər birimiz restoran kafelərdə yemək yeyirik. Nahara çıxıraq, şam yeməyində qonağımız olur. Ya da yorğun bir gəzintidən sonra acmışq, ən yaxınlıqdakı kafedə qarınımıza doyurmağa çalışırıq. Amma o dəbdəbəli, səliqəli geyimli qarsonların bize təqdim etdikləri yeməyin hazırlanğı mətbəxlər gerçəkdən çox təmizdir? Oradakı yeməklər gigiyenik, normalara uyğundurmu? Ümumiyyətlə, "arxa cəbhədə" nələr baş verir?

"Yeni Müsavat" bu mövzu ilə bağlı Türkiyənin "Hüriyyət" qəzetiñin hazırladığı bir materialı sizlərə təqdim edir. Türkiyə xidmet sektorunun öncül ölkələrindən biridir. Amma ilk sıralarda olmaq onları bu neqativlərdən uzaqlaşdırır.

"Hüriyyət" restoranlarının görünməyen üzü barədə yazır. Yeyib-içmək sektorunun hər sahəsindəki insanlarla danışır. Servis edən qarsonlar, mətbəxdə çalışan aşpaz və köməkçiləri, işi aksiyaya çevirir hər gün etiraz edənlər...

Onlardan gündəlik həyatda yaşadıqlarını soruştular. Restoranlarda şiq masaların, parlaklı dekorasiyaların arxasında yaşınanları öyrənib. Hər hansı neqativ vəziyyətlə qarşılaşmamaq üçün onların adlarını baş hərfərini dəyişdirib.

Günde 14 saat işləməyə dözə bilməyənlər aşpazlıq iddiyasına düşməsin. Bu işi pul üçün görürsünzsə, heç görəməyin. İstirahət gününə ehtiyacın varsa, dövlət işində çalış. Bütün bunlar fərqli şef aşpazların ağızlarından çıxan cümlələr. Onlar bu cümlələri təkrarlamalı əslində onu adiləşdirir və çox adam da bu əfsanəni təkrarlayaraq daha da möhkəmləndirirlər.

Bunun səbəbi isə 99 faiz müəssisə rəhbərinin cahilliyyi, təcrübəsizliyi və hiyləgərliliyi. Hər şeyin ucuzuna qaçma cəhdil ilə minimum əmək haqqı ilə işe götürdükləri aşpaz bir neçə ay sonra 50-60 manat daha çox məvacib verən yərə keçər. Bir adamı ən azı iki adamlıq işlədərək xeyir əldə etməyə çalışırlar. Amma hər kəs bilir ki, bu gerçək bir xeyir deyil və əvvəl-axır partlayacaq. İş yerində yemək yeməyən bir dostumuz vardi. Şefin birinə belə dediyini eşitdim: "Yemək yemədiyi üçün ayaq-yoluna da getmir. Haradan baxsan, digərlərindən 45 dəqiqə daha çox çalışır. Bu adam rəhbərliyin göz nuru idi. Şef aşpazlarla danışanda çox adam əmre müntəzir dayanır. "Oldu, şef" sözündən artıq deyilməsə daha yaxşı olar. Sektorda o qədər hərc-mərclik artdı ki, gündə neçə saat çalışacağını soruştudu üçün iş görüşməsindən qovulanlar belə olur. Norveçə çox məşhur bir restorana işləməyə gedən bir dostum məni təsirləndirən bir şey demişdi: "Buraya gəldiyimdə anladığ ki, Türkiyədə biz işverənə möhtac imişik kimmi davranılır. Amma burada restoran sahibi bizi el üstündə tutur. Çünkü mən xoşbəxt olmasam, o boşqab o mətbəxdən çıxmaz".

Gece 12-də iş gününüz bit-

diyi zaman növbəti səhər hər zamankindən üç saat tez gəlməniz lazımlı olduğunu öyrənirsiniz. 80 saat da çalışsaq, 45 saatın pulunu alıraq. 10 gündən bir, tekçə bir gün istirahət edərək çalışmaq çox geniş yayılıb. Məsələn, icazə gününü bazar ertəsi olduğunu bazar gecəsi öyrənirsiniz və həftələrdir təxire saldıığınız həkim randevusunu yenə də ala bilmirsiz".

"Hüriyyət" yazır ki, çox geniş yılanın bir praktik formula var: Bir neçə illiyinə xaricə çıxırınız. Adı məşhur olan bir yemək məktəbinə 50 min avro verirsiniz. Sonra da Michelin ul-

duzu bir restoranında üç aylıq könüllü olaraq çalışırsınız. Üç ay boyunca orada turşu vedresinə nezarət funksiyasını icra etmiş ola bilərsiz, amma burda heç kim sizdən bunu soruşmaz, maraqlanmaz. "Vayyy, Noma-damı işlədin" deyə soruştururlar. Bir az da yaşınız varsa, Türk yəye qayıtdığınız zaman ortadan itdiyiniz illəri kimsə soruşmaz.

Sitat: "Mətbəxlərdə çalışmağa yeni başlayanlar bir müddət bayırda yemək yeyə bilməzler. Sonra vəziyyəti qəbul edərlər. Mən də ilk başladığım zaman tərəvəzlerin, göyer-

tilərin yuyulmaması qarşısında heyretlərə düşmüşdüm. Amma 70 saat çalışdığım ikinci həftədən sonra bunun səbəbini anladım. Yerə düşən boşqab götürülür, mümkünən şef görmədən içindəkilər yenidən boşqaba qoyulur. Ocaqdan yerə düşən kotlet yenidən oda tutulub, verilir. Əgər bütün tərəvəzlerin yuyulduğu bir yemək yeməkde maraqlısanızsa, o zaman adambaşına 100 manatdan artıq vermədiyiniz bir restorana getməyin. Bir yerdə yemək yemədən önce mətbəxdə neçə insan çalışdığını soruşmaq lazımdır. Yemək yediyiniz resto-

sehifələrinə girmək yetərlidir.

- Restoran və kafeləri sıralayan bezi mötəbər qurumların siyahısına baxın.

- Özünüzə xas kriteriyalar müyyənənşdirin. Məsələn, öncə ayaqyoluna gedin. Əgər ayaqyolu lazımi qədər gigiyenik deyilsə, əmin olun ki, mətbəx də deyil.

- İşi daha da iraliye aparmaq istəsəniz, mətbəxi görüb görə bilməyəcəyinizi de soruşa bilərsiniz.

- Sizə qulluq edən qarsonla yaxın münasibət qurun, fikirlərinizi öyrənin, sual verin, məsləhətlərinə qulaq asın.

seviyyəli, insancıl olsa da, oradakı bütün işçilərə nəzarət etmək çətindir. Çok ciddi pullar verib, qalınan otellərdə qaymağın kifləri alındığı zaman o qaymağın yeməli olduğuna inanan şəflər gördüm. Mən yeyə bilməyəcəyim, yemək istəməyəcəyim bir şeyi servis edə bilmərəm. Amma bu sektorda hər şey mətbəxdəki şefin, ya da aşşapın insafına qalıb. O gülen üzlər, gülüşlər yalandır. Xüsusi mətbəxlər o gösterilən ən təmiz, ən gözəl üzlər, böyük gülüşlərlə gəzen insanlarla dolu deyil, bunu başa düşməliyik.

Əksinə, bütün gün qacaq, ayaq

Restoran və kafelərin mətbəxində nələr baş verir - əsas detallar

"Düyü yerə töküür, qasıqla yerdən yiğib qazana tökürdük" - aşpazlar danışır



ran 100 nəfərlikdirdən 5 nəfər çalışırsa orada yeməyin. Bundan başqa, insanları artıq təcəcübləndirməyen şeylər de eşidir: "Orqanik mehsullardan istifadə edirik" deyib, ən yaxınlıqdakı bazarдан tərəvəz almaq, "Özümüz istehsal edirik" deyib, paket mozarelladan istifadə etmək.

Istanbulun demək olar ki, hər mətbəxdə böcək var. Dərmanlama edirsiz, kökünü qurudursuz, amma bir müddət sonra yene çıxılır. Hər sabah bütün boşqabları yenidən yuyurduq. Ən təmtəraqlı yerlerdə də bunu gördüm. Çalışlığı bir başqa yer bağçalı idi. Bir gün müştərinin salatından böcək çıxdı. Servis şəfiylə birləşdə salatı aşpaza apardıq. Aşpaz özünü müdafiə etmək üçün "Bizim mətbəxdə bu böcəkdən yoxdur, bağçadakı budaqlar dan döşməsə ola bilər" dedi.

"O yeməyi sıfariş etməsin deyə müştəriyə qas-göz işarəsi edirdim"

Çalışığım heç bir yerde saxta iğidən istifadə olunduğuna şahid olmadım. Amma mən hər zaman yaxşı yerlərdə çalışdım. Bir dəfə masaya turşmuş mayonez getdiyini biliyim. Menyuda olan hər yemək heç də təzə və yaxşı demək deyil. Amma bunu müştəriyə açıq-acıq demək mümkün deyil. Ona görə də müştəriyə o yeməyi sıfariş verməməsi lazımlığını qas-göz işarələri ilə anlatmağa çalışırdım".

Yaxşı restoranları necə tapaq?

- Günümüzdə yaxşı restoranı tapmaqın bir neçə yolu var. Yeməyin ləzzətindən tutmuş, tualetin təmizliyinə qədər. Bunlar önemli detallardır. Amma fərqli ziyanətçilərin şəhərləri ilə oxumadan keçməyin. Bunu üçün həmin restoranları-

Bayırda döner, kotlet, lahməcun yeməyin

"Hüriyyət" aşpaza istinadən yazır ki, heç bir məkan gigiyenə qaydalarına riayət etmir. Mətbəxdə siçan da gördüm, tərakan da. Məkanlar par-par parıldır, amma pərdə arxası çox fərqlidir: "Bir dəfə ətçəkən maşında ət çəkilmiş, gecə təmizlənməmişdi. Sabah gələndə qiyymə qurd düşdüyüni gördüm. Mən bayırda yemək yemərəm. Məcbur qalsam, sadəcə etibar etdiyim baliqçılarda yemək yeyirəm. Döner, kotlet, lahməcun əsla yemirəm. Siz də yeməyin. Bu məhsullar gigiyenə tətbiq edilməyən məhsullardır. Keçmişdə dost-tanışdan soruşulurdu, indi sosial media qurşanları ne deyib, ona baxıllı. Hər yer restoranlarla ortaq çalışıb, ne olduğunu biliñməyə məcbur edilər. Bəliq restoranlarında masanıza gələn baliq size göstərilən təzə baliq yox, arxada saxlanan, köhnəlməyə müsaid baliqlarıdır. Bunu çox tez-tez edirlər. Mətbəxlərdə yerə düşən məhsullar zibiliyyə atılmış, istifadə edilir. Bunu mən də etdim. Əvvəllər bu, mənə tərs görünürdəm. Amma sonra işin gərginliyinə görə o məhsuldan istifadə etməyə məcbur qaldım. Yenidən bişirəcək 15 dəqiqə vaxtımdır. Yox idi. Yerdən bişirilmiş toyuğu, tərəvəzi götürüb, boşqab qoymduğumuz oldu.

Bahalı otellərdə kifləri alınan qaymaq

Daha bir aşpaz danışır: "Qastronomiya məzunuyam. Xaricdə bir çox restoranda, Türkiyədə də otel və restoran şəbəkələrində çalışdım. İndi Türkiyədə peşəni icra edirəm. Gigiyenə qaydaları o qədər deyişikdir ki... Restoranın, ya da otelin rəhbərliyindəki insan çox

üstə yemək yeyən, bəzən onu da edə bilməyən, odun başında ter töken və servisə çatan, servisde müştərinə razı salmaq adına su belə içməyən insanlarla doludur.

12 nəfərin etməli olduğu işi 6 nəfər edən və eyni keyfiyyət-lə etməye məcbur edilən mətbəx işçiləri var. Hamımız önce bunu anlamalı və nə edə bilərik deyə danışmalıyıq. Staj dönməndə iki ay yarım bir otelə staj keçdim və bu stajından sonra otellərdə açıq bufet yeməməyə qərar verdim. Salat hissəsinin hər gün yox, bir neçə gündən bir dəyişdirdiyi görüldü. Qarğıdalının üstü yaşılmışdı. Ustaya "zibil qu-tusuna tökümmü?" deyə soruştum. Qarğıdalını götürdü, başqa bir qaba tərs çevirib, qoyma. "Bax, artıq yaşıllıq yoxdur" dedi. Düyü yerə töküldü və yerdən qasıqla alıb qazana töküldür. Məhsullar tez tükendiyi üçün təzə görünməsi üçün ekstra bir şey etmirdik. Yaşım 25-dir. Şəxsi butik şirkiyat mağazamı açana qədər mətbəxdə çalışmaq istəmirəm".

Sonda... Əslində çoxuñuz təxmin edirik. Arxa tərəfdə heç də hər şey süd-liman deyil, gigiyena ən üst səviyyəyə çatdırılmayıb. Köhnə ətli atımlar, yenidən qaynadıb, qızardıb qarşımıza qoyurlar. Salatların göyərtisi yuyulmur, virusularla birgə mədəmizə köç edir. Şirniyatlar bir qədər bayatırsa, üstüne şərbət töküllür, təzə, təravətli görüntüsü verilir. Bəs biz nəyə görə israrla "bayırda yemək yeyək" arzumuzu dəfn etmirik? Tənbəllik, kimlərlə yarışa girmə, ya...? Bütün hallarda sağlamlığımızı təhlükəyə atırıq. Bunu bir daha düşünək.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"



ÜSAVAT

Son səhifə

N 50 (7220) 4 mart 2019



Özünəinamı zəif qadınlar makiyajdan çox istifadə edirlər

Makiyaj qədərindən artıq olduqda həmin xanımda psixoloji narahatlılığı olmasına göstərir. Psixoloqların qənaətinə görə, ifrat makiyaj əslində kompleksin olmasının göstəricisidir.

Bəzən üzdə xırda bir qüsürü gizlətmək və görünməmək üçün makiyajdan çoxlu istifadə edirlər. Bir sıra xanımlar isə makiyajdan düzgün istifadə edə bilmirlər. Bu səbəbdən də ətrafdakılarda narahatlılıq yaradırlar. Özlərinə inanısağı olan xanımlar makiyajdan istifadə edərək balans yaratmaq isteyirlər.

Lakin makiyaj etməyən xanımı da özüne əmin adam kimi dəyərləndirmək olmaz. Sadəcə, buna dünyagörüşü, ailədaxili münasibətlər təsir edir. Ümumiyyətə, ailənin strukturundan irəli gələn bir çox şeylər var ki, xanım makiyajdan tamamilə imtina edir. Dini fikirlər də makiyajdan imtinaya səbəb olur. Elə xanımlar da var ki, onların makiyaja ehtiyacları yoxdur və heç istifadə də etmirlər.

Kaliforniyada nadir balıq tapılıb

Cənub yarımkürəsinin isti sularında yaşayan güneş balığı ABŞ-in Kaliforniya ştatındaki cimərlikdə aşkar olunub. Santa-Barbara şəhəri sahilində uzunluğu 2.1 m. olan balığın tapılması alımları çəş-bas qoyub. BBC-nin xəberinə görə, onlar yalnız ilq sularda yaşayan canlı ekvatoru aşaraq Şimali Amerikaya necə gelib çatdığını anlamağa çalışırlar. Kaliforniyadakı Coal Oil Point qoruğunun ərazisində nadir balığı yerli universitetin bioloqu aşkar edib.

O, dəniz canlısının hansı növə məxsus olduğunu öyrənmək üçün onun şəkillərini sosial mediada paylaşış. Məlum olub ki, canlı yalnız 2014-cü ilde aşkar edilmiş balıq növünə aiddir.

Görüntülər 5 il əvvəl bu balığı aşkar edərək ona "mola tec-



ta" adını vermiş alimi təccübəndir. "Daha aydın şəkillər gələndə şübhələrə artıq yer qalmadığını dərk etdim", - Marian-

ne Nyegaard CNN telekanalına müsahibəsində bildirib. Çok maraqlıdır. Balığı ekvatoru keçməye vadar edən nədir?

Oğul anası olmaq istəyən qadın... asabi olmamalıdır

Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngilterənin Oksford Universitetinin alımlarının dediklərinə görə, onları apardıqları araşdırmanın nəticələri beledir.

İngilis alımlar ana olmaq isteyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olma şansları daha çoxdur. Eksperimentə cəlb edilmiş qadınların organizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol ilə beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb.

Beta-amilazanın artması insan organizmində adrenalinin çoxalmasına dəlalet edir ki, bu da emosional durumlarda baş verir. Eksperiment əsnasında qadınlar 58 oğlan və 78 qız dünyaya gətiriblər. Orqanizmlərdə kortizolun seviyyəsi yüksək olan qadılarda qızlar daha çox doğulub. Ümumiyyətə, belə qadınların qız anası olma şansları 75 fərqli.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Son dəqiqə" MMC-nin mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Səhifəni hazırladı: SELCAN

Redaktor:
Zahid SƏFƏROĞLU
Lisenziya N: B 114
SAYI: 5.755

QOÇ - Evdə oturmağa lüzum yoxdur. Çünkü ailə üzvlərinizlə, eləcə də qohum-qonşularla mübahisə gözlənilir. Əsas diqqəti fealiyyətə yönəldin ki, gözlənilən xoşagelməzliliklər baş verməsin.

BUĞA - Maraqlı hadisələr yolunuza gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmediyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında işlə bağlı riskə getmək olar, çünkü sonu xeyirlidir.

ƏKİZLƏR - Həddindən ziyanə düşərli təqvimdir. Texminən saat 12-dən 17-yə qədər rastlaşdırığınız hər bir hadisə ürəyinizə olacaq. Təzə xəber və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.

XƏRÇƏNG - Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Gələcək karyeranız məhz bundan asılıdır. Riskli işlər dənəsənə uzaq olun. Ailə-sevgi münasibətlərinə inad etməyin.

ŞİR - Özünüüz gərginliyə atmayıñ. Səmərəsiz danışqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Bunu bacarsanız, olduqca rahat və sevincili gün yaşayacaqsınız. Xoş dövranınız başlayır.

QIZ - Ulduzlar müdafiniziñdə dərub. Bu səbəbdən də Tanrıya xoş gedən bütün işləriniz müsbət sonluqla başa çatacaq. Səmərəli təkliflər, xoş xəbərlər ovqatınızı xeyli yüksəldəcək. Qidanızın fikir verin.

TƏRƏZİ - Gün ərzində bir neçə aktiv məqam yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirci hadisələrin, xoş ovqatın şahidi olacaqsınız.

ƏQRƏB - "Hırslı başda ağıl olmaz"lığıni yəqin ki, bilirsiniz. Xüsüsən də günün birinci yarısını sakit tərzdə başa vurmağa çalışmalısınız. Axşamsa ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz.

OXATAN - Sevgidə mövcud olan soyuqluğunu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalasın. Təcrübəli adamlarla işbirliyi qurmaqdən çəkinməyin.

ÖGLAQ - Martin bu yarpağı sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümu uzaq səfərə çıxmə planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.


SUTÖKƏN - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əger təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı görüş və madid irəliləyiş də gözlənilir.

BALIQLAR - Kifayət qədər düşərli ərefədir. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdırıb biləcəksiniz. Amma kiməsə yalan vəd verməyin. Qonaq getmək sizə rahatlıq gətirə bilər.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Çilpaq şəkilləri yayıldı, özünü asdı

Meksika-da 19 yaşlı qız çilpaq şəkilləri sosial mediada satılıncı özünü asdı. Julissa adlı qız 300-dən artıq qadının şəkillərinin yer aldığı Packs de Monclova adlı sistemin qurbanı olub. Şəkillərinin bu sistemə düşməsindən sonra depressiyaya girən Julissa evinin hamamında ölü tapılıb. Meksikanı sarsıdan intiharın ardınca polis sözügedən sistemi araşdırmağa başlayıb. Packs de Monclova-nın çilpaq şəkilləri necə əldə etdiyi öz sərrini hələ də qoruyur.



Redaktor:
Zahid SƏFƏROĞLU
Lisenziya N: B 114
SAYI: 5.755